



Putindən Azərbaycan-Ermanistan sərhədindəki vəziyyətlə bağlı AÇIQLAMA

“Bir il önce Rusyanın aktiv vasitəçilik səyləri nəticəsində Dağlıq Qarabağda münaqişə dayandırılıb. Lakin Ermənistən-Azərbaycan sərhədində baş verən atışmalar regiondakı vəziyyətin hələ də sona qədər sakitləşmədiyini göstərdi”.

Səh.2



Elman Rüstəmovun qariba susqunluğu

Pul “ölür”, banklarda əmanət faizləri artırmır, bəs Mərkəzi Bank bu haqda nə düşünür?

Əslində Azərbaycan Mərkəzi Bankının (AMB) idarə Heyətinin sədri Elman Rüstəmov heç də susqun deyil. O, son iki həftədə iki dəfə geniş açıqlamalarla çıxış edib. Bəs onda biz hansı susqunluqdan bəhs edirik və nə üçün bu yazıya belə bir başlıq seçmişik? Dariixmayın, bu suala tezliklə cavab tapacaqsınız. Aerbaycanda artan inflasiya nəticəsində pulun alıcılıq qabiliyyəti azalır. Mərkəzi Bankın faiz dərəcəsini artırmasına, inflasiyanın yüksəlməsinə baxmayaraq bankların təklif etdiyi əmanət faizləri artırmır. Bunun səbəbi bank sistemindəki izafi likvidliyidir. “Inflasiyanın artması fonunda real faizlər azalmaqdə davam edir” - bunu yola salmaq üzrə olduğumuz həftə faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair mətbuat konfransında Elman müəllim özü bildirmişdi.

Səh.5

Qurucusu: Asəf Rzayev

www.unikal.org

unikal-1@mail.ru

Səh.9



Regionda sabitlik üçün ya sülh sazısı imzalanmalıdır, ya da...

Mamur sahibkarlığı böyük hacmdə
süni qiymət artımı yaradır



Xəbər verdiyimiz kimi, Milli Məclisdə 2022-ci ilin bütçəsinin müzakirəsi davam edir. Hökumət nümayəndələri hesabat verib, deputatlar isə müxtəlif istiqamətlərdə təkliflərini verməkdədir. Milli Məclisin iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Unikal” qəzeti...

Samir Şərifovu çatın vəziyyətdə
qoyan rəqəmlər...



Diqqətli oxucular xatırlayacaqlar: ötən həftə Maliyyə naziri Samir Şərifov ölkədə qiymətlərin kəskin artmasına münasibət bildirərkən ilginc fikirlər səsləndirdi. Nazir kənd təsərrüfatı və ərzaq məhsulları ilə bağlı dövlət rüsumunun artırılmasına münasibət bildirərkən ərzaq...

Səh.4

Vatan müharibəsi gənclərin vatanparvar ruhda
tarbiya olunmasında örnak rolunu oynayacaq...



44 günlük müharibə nəticəsində ordumuşun göstərdiyi şücaət gələcək nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Ərazi bütövlüyüümüzü təmin etmək üçün düşmənin üzərinə yeriyən mərd vətən oğulları ölümün gözünə dik baxaraq Vətən uğrunda canından keçməyi bacardılar.

Səh.11

UNIKAL

Nº42 (2080) 19 noyabr 2021-ci il

Qiyməti 40 qəpik

"Qızım hər istədiyiini edə bilməz" - Vasif Məhərramlı



"Daha həssas, rahat, təmkinli, səbri biri olmuşam. Bir söz var deyirler, "adın çıxınca, canın çıxsın". Həqiqətən də mən bu insanların şüurunda belə iz buraxmışam ki, çılgın adamam. Amma çılgın adam olmaq heç də pis şey deyil. Dilimdə təhqirəmiz bir şeylər olmayıb. Qəlb qırmaq 1 saniyəlik işdir. Onu bərpa etməyə illər lazımdır".

Bu sözleri Əməkdar artist Vasif Məhərrəmli "Üzə-düz" programında deyib. Sənətçi adının daim qalmaqla hallanmasına etiraz edib: "Sizin ağliniza gəlməyəcək dərəcədə kövrək, ağacların bir insanam. Onu bir Allah, bir də mənim ailəm bilər ki, nə qədər həssasam. Cox zaman da onlardan gizlədiyim məqamlar olur. Kövrəklilik, tek probleme bağlı bir şey deyil. Şükranlıq da ola bilər. Problemi olan insanı ağlayanda sevmirəm. Probleməsiz insanlar ağlayanda sevirəm. Problemi danışın, ağlamaq, kisiyə xas olan bir şey deyil".

Vasif həmkarlarının "şou-biznesdə deyilik" fikirlərinə sərt reaksiya verib: "Bəziləri necə inkar edirlər ki, onlar şou-biznesdə deyillər? Bunu necə inkar etmək olar axı? Bir insan ifa edib, o ifanın müqabilində harasa dəvət alıb, pul alırsa, bu, şou-biz-

nesdir. Hətta şadlıq evlərində tanınmayan müğənnilər də var. Onlar efir belə görməyiblər. Onlar birbaşa o şou-biznesin içindədirler. Tamaşa göstərib, qonorar əldə edirlər. Bunun hərfi tərcüməsi budur. Sadəcə, şüuraltına həkk olunan bir məsələ var ki, şou-biznes çirkab, bataqlıqdır. "Sponsor" sözü də təşkilati dəstəkdir. Sponsor sözünü necə pis bir formada yozdular və bu gün mən çəkinirəm deyəm ki, konsertimin sponsoru var. Vəziyyəti o yerə getirmək də cahillikdən yaranır".

Müğənni şou-bizneslə bağlı insanların pis fikirdə olmasına qarşı çıxb: "Elə mütləq şəkildə pis bir şey baş verirsə, niyə onu gətirib yapışdırırlar şou-biznes? Şou-biznesdə kifayət qədər yaxşı ailələr, kişilər de var. Yaxşı ailə başçıları və onların övladları da var. Tamaşaçını da biz özümüz döndəririk. Xanım müğənnilər içinde də övladı üçün dəridən-qabıqdan çıxan şou-biznes nümayəndələrimiz var. İnsan səhv edə bilər".

Övladlarından danışan Vasif bunları söyləyib: "Qız, ya oğlan atası olmağın hər ikisinin məsuliyyəti, cətinliyi var. Bu gün elə bir dönmədə yaşayırıq ki, qızın qız, oğlanın oğlan problemi var. Qızı qız kimi göz bəbəyi kimi qorurnalısan, oğlanı

ondan betər. Zamanında uşaqları 2-3 ay kəndə qoyub gelirdik. Bu gün 3 azyaşının bir yerdə oynaması artıq bir problem olub. Bir ata kimi mən uşağı Qazaxda qoyub gəlmərəm. Nənəsi göz bəbəyi kimi qorusa da... Hamiya da onu tövsiyyə edirəm. 3 yaşlı uşaq balkondan düşdü. Niyə də?! Ananın başı qarışib telefon'a, qeybət-söhbət, uşaq düşdü eyvandan. Uşaq yaddan çıxdı. Təbii ki, ana fəryad edəcək, o da bunu istəməyəcək. Sadəcə, bu məsuliyyətsizliyidir. Qızım Əfşanın 19 yaşı var, ağıllı qızdır, amma təbii ki, ona qadağalarım var, olacaq. O özünün hər istədiyiini edə bilməz. Çalışıram çox üstüne getməyim. Arada hiss edirəm ki, xətrinə deyirəm. Ata qızı üçün yaxşısını istəyər, o da bunu zamanla başa düşəcək. Ata dediyin yaxşı olmalıdır. O ata uşağı qoyub, vecinə almayıb, təyyarəye oturub gedirəsə, ona ata deməyin. Ata sözünü ordan götürün. O, sadəcə uşağı dünyaya getirən məhfumdur. Bir ana uşağıni dünyaya getirib, ondan gedirəsə, o ananın qarnına qazan kimi batıb. O ana, ana deyil. Sadəcə qazan rolunu oynayıb. Bətnində 9 ay saxlamağa nə var ki? Hər şey ondan sonra başlayır elə...".



"İnstitutdan qovulmaqdən qorxmadan mitinqə gedirdim" - Brilliant Dadaşova


Xalq artisti Brilliant Dadaşova 17 Noyabr Dirçəliş günü ilə bağlı paylaşım edib.

Müğənni tələbə vaxtlarından dərsdən qacılıb mitinqlərə qatıldığını vurgulayıb:

"İnstitutdan bir başa mitinqə getmişdik - 17 Noyabr 1988-ci il. Topxana meşəsini heç vaxt görməmişdim - onun dağıdılmasına görə qəlbimdə bu qədər şiddet hardan idı onu da anlamirdim. İnstitutdan qovulmaqdən belə qorxmadan mitinqə qatılmaq, səsimizi ucaltmaq, etiraz etmək istəyim yəqin ki, özümüz də bilmədən Vətənə olan sevgidən irəli gəldi. Bu sevgi dünyaya göz açdığını gün bizimlə birgə doğulur. Bu gün yenə şəhid verdik, başı bələli Vətənimiz, başın sağ olsun".

"Qız aqressiv qəbul etdi" - Nigardan Samiraya

Müğənni Nigar Camal həmkarı Samirə Əfəndi ilə aralarında yaşanan qalmaqaldan bəhs edib.



Almaz Ələsgərova ikinci dəfə ailə qurub?

Əməkdar artist Almaz Ələsgərova ikinci dəfə ailə qurub.

Bu haqda "Onun sırrı" verilişində bildirilib. Aparıcı Lətəfət Ələkbərovənin bunla bağlı sualını ifaçı inkar etməyib. Bu haqda söhbət salınmasına əsəbilsən A. Ələsgərova bu cür reaksiya verib:

"Bu haqda danışmaq, ailə haqda açıqlama vermək istəmirdim. Bu barədə məndən heç nə soruşmayıb. Heç kime də açıqlama vermək niyyətin də deyiləm. Mənə aiddir, istəmirəm. Uşaqlarımdan danışdım. Amma özümdən danışmaq istəmirəm. Heç kim həyatımı sorğulaya bilməz, heç kim danışmasın".



Axşam.az xəbər verir ki, bu haqda Nigar "Şəhər mərkəzi" programında qonaq olarkən danışıb. Veriliş zamanı sənətçiye Samirə ilə bağlı sual ünvanlanıb. O isə fikirlərini qarşı tərəfin aqressiv qarşılığını deyib:

"Başqa efridə onun "Eurovision"dakı iştirakını soruştular, heç nə demək istəmədim. İlk beşliyi soruşanda fikrimi dedim. İnsanlar bunu başqa cür yozdular. Qız aqressiv qəbul etdi, ne edim... Onu aqressiv qəbul etmək lazımdır, normaldır. İnsan fikrini bildirə bilər, bunu hər kəs normal qəbul edə bilər. Bəziləri bunu vecinə almır, bəziləri də qəbul etmir".



Kirayada yaşayan deputatlar - SİYAHİ

Milli Məclisin ötən gün keçirilən plenar iclasında deputat Razi Nurullayevin evsiz deputatların kirayə haqlarının qaldırılması ilə bağlı təklif səsləndirib. O bildirib ki, bəzi millət vəkillərinin evi yoxdur, onlara verilən kirayə haqqı artırılsın.

"Belə deputatlara 220 manat kirayə haqqı verilir. Ona görə də təklif edirəm ki, bu vəsait artırılsın", - deyə R.Nurullayev qeyd edib.

"Unikal" Milli Məclisin hər ay kirayə haqqı ödədiyi deputatları təqdim edir:

Cəbi Quliyev
Ülviyyə Həmzəyeva
Müşfiq Cəfərov
Pervin Kərimzadə
Naqif Həmzəyev
Vüqar İskəndərov
Şahin Seyidzadə
Ramil Həsən
Anar Məmmədov
Emin Hacıyev.

"Beynəlxalq ictimaiyyat biza deyir ki..." - Paşinyan

"Beynəlxalq ictimaiyyət bize deyir ki, bəsdirin. Probleminizi özünüz həll edin".

"Unikal" xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclasında deyib. Onun sözlerinə görə, baş verən hadisələrə Ermənistan hökumətinin qərarsız addımları səbəb olur.

"Mən bunu gizlətmirəm və açıq şəkildə deyirəm. Biz həll yollarına getmək istəyib-istəmədiyimizə qərar verməliyik. Bizim missiyamız ondan ibarətdir ki, həll yollarını tapmalıyıq. Amma onu da başa düşməliyik ki, hər hansı bir həllin bizim üçün məqbul olacaq anlamına gəlmir", - deyə Nikol Paşinyan qeyd edib.

Güləyə Mecd

Telman İsmayılova qarşı daha bir cinayət işi açıldı

Rusiyada Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılova qarşı daha bir cinayət işi açılıb.

"Unikal" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, yeni cinayət işi VTB bankının şikayəti əsasında başlanılıb.

T.İsmayılov Rusiya Cinayət Məcləsinin 196-ci maddəsi ilə (qəsədən özünü müflis elan etmək) təqsirləndirilir. Bu maddə ilə onu 7 ilə qədər həbs cəzası və 5 milyon rubla (118 min manat) qədər cərimə gözləyir.

Bankın iddiasına əsasən, keçmiş oliqarxa məxsus "Ruslayn 2000" ASC VTB-nin tərkibinə daxil olan strukturlardan ümumilikdə, 185,4 milyon dollar kredit götürsə də, müəyyən olunmuş vaxtda borcunu qaytarmayıb və tezliklə müflis elan olunub.

Xatırladaq ki, Telman İsmayılov Monteneqroda siyasi siğınacaq alıb.

Artıq 15 ilə yaxındır ki, Azərbaycanda düyüne düşmüş bir məsələ var: Rəqabət Məcəlləsinin qəbulu!

Bu məcəllənin taleyi ilə bağlı yerli mətbuat bu 15 ilə yaxın müddətdə kifayət qədər yazıb; elə "Unikal" qəzeti olaraq biz de illərdir sözügedən sənədin qəbul edilməməsi barədə az bəhs etməmişik.

Xatırlatma: Rəqabət Məcəlləsi 2006-ci ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi iki oxunuşdan keçədə, 3-cü oxunuşa çıxarılmayıb. Ötən ilin yayında isə məlumat yayılıb ki, Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb. Bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və

vəziyyəti normallaşdırmaq üçün çox vacibdir... Fikir verirsinizsə, son vaxtlar bazarda ciddi problemlər var, bəzi məhsulların qiymətləri ilə bağlı narazılıqlar yaranıb. Rəqabət Məcəlləsi qəbul olunacağı təqdirdə, bu kimi problem-lərin həlli mümkün olacaq".

Deputat "bəziləri bu Məcəllənin qəbul edilməsinə mane olur" fikrinə də toxunmuşdu: "Bəzilər dedikdə, əsas monopolistlər nəzərdə tutulur. Əgər Rəqabət Məcəlləsi "Strateji yol xəritəsi"ne dövlət başçısı tərəfindən salınısa, artıq buna heç kim mane ola bilməz və qəbul olunacaq".

Həmin açıqlamadan iki il keçir! Üstəlik, haqqında danışdığını "Strateji yol xəritəsi" üçün 2021-ci il son ildir! Lakin Rəqabət

bəti ki, bu həm istehsalı gücləndirir, həm də istehlakçıların keyfiyyəti və uyğun qiymətə məhsul əldə edilməsini şərtləndirir. Monopolistlər isə bazarı öz əllerində cəmləməkdən, bu bazarda öz istədikləri qiyməti diqtə etməkdən başqa heç nə barədə düşünmürlər. Belə olan halda onlar niyə rəqabət mühitinin yaranmasının, dolayısı ilə, həm də belə bir mühitin ortaya çıxması üçün həlledici rol oynaya biləcək Rəqabət Məcəlləsinin qəbulunu istəsinlər ki?

Lakin dünyada, o cümlədən Azərbaycanda yaranmaqdə olan yeni iqtisadi şərait ölkədəki monopolistlərin 2006-ci ildən bəri davam edən müqavimətini qırmağı və sözügedən məcəllənin

Mamur-oligarxların "qorxulu yuxusu" axır ki çin olur...

Köhnə mövzudan yeni xəbər var: 15 ildir qəbul edilməsi "dalana dirənən" məcəllənin "bəxti", deyəsən, açılır



istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə illik monitoring və qiymətləndirmə hesabatı"nda qeyd edilib.

Hele iki il önce Milli Məclisin iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirmişdi ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi "Strateji yol xəritəsi"ndə 2019-2020-ci illər üçün nəzərdə tutulub. O əlavə etmişdi ki, hazırda sənəddə bəzi dəyişikliklər edilir: "Mənim aldığım məlumatə görə, hazırda bunun üzərində iş gedir. Milli Məclis tərəfindən keçən iki oxunuşa bəzi dəyişikliklər edilir. Həmçinin, beynəlxalq maliyyə kurumları ilə razılaşmalar aparılır".

Deputat qeyd etmişdi ki, Rəqabət Məcəlləsi mütləq qəbul edilməlidir: "Çünki bu, "Strateji yol xəritəsi"ndə Prezident İlham Əliyev tərəfindən təsdiq edilib. Amma hələlik Milli Məclisə daxil olmayıb. İslahatların ciddi və kompleks şəkildə aparıldığı indiki halda Məcəllənin qəbul olunması mütləqdir. Bu, hazırda bazarda

Məcəlləsinin qəbulu hələ də reallaşmayıb.

Və nəhayət, bu həftə sözügedən layihənin taleyi ilə bağlı yeni, ümidiyəci xəbər gəldi. Belə ki, iqtisadiyyat Nazirliyi yanında Anttihiisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəylinin sözlərinə görə, son vaxtlar Azərbaycanda liberal və rəqabətli iqtisadi siyaset vasitəsiyle davamlı iqtisadi artış istiqamətində vacib addımlar atılır. Həm beynəlxalq təcrübə, həm də Azərbaycanın iqtisadi artım şərtləri nəzərə alınmaqla Rəqabət Məcəlləsinin yeni təkmilləşdirilmiş layihəsi hazırlanır. Sənəd müvafiq strukturlarla razılaşdırılma mərhələsindədir".

Bəzi ekspertlərin fikrincə, bu açıqlama qəbulu 15 ildir "dalana dirənən" Rəqabət Məcəlləsinin axır ki "bəxtinin açıldığını" söyleməyə inam yaradır. Qəzetimizin bu ilin yayındakı sayalarından birində mövzu ilə bağlı geniş məqale dərc edilmiş və bildirmişdi ki, bazar iqtisadiyyatının ən önəmli elementi sağlam rəqabətdir. Elə bir rəqa-

qəbulunu tezləşdirməyi tələb edir. Thəks halda inhisarçılar özləri üçün "qaz vurub qazan doldurmağa", dövlətin və vətəndaşın cibi isə zərər görməyə davam edəcək.

Yenə vaxtilə iqtisadçı ekspertlərdən Fuad İbrahimovun bu ya-xınlarda KİV-ə dediyi kimi: "Necə ki, bəşəriyyət onkoloji xəstəliklərdən qorxur, iqtisadiyyat üçün də ən qorxulu xəstəlik inhisarlılıqdır. Inhisarlılığı tamamilə aradan qaldırmaq heç vaxt mümkün olmur. Lakin onu hansısa həddə dayandırmaq mümkün kündür. Bunun üçün də gərək Rəqabət Məcəlləsi mütləq qəbul edilsin. Rəqabət Məcəlləsi qəbul edilsə, inhisarlılığı müəyyən səviyyədə tənzimləmək mümkün olar... Əgər bu Məcəllənin qəbulu ləngiyirsə, belə çıxır ki, kimlərsə onun qəbul olunmasına maraqlıdır. Qəbul edilmirse, deməli, qəbul edilməsində maraqlı deyillər. Siz yadınıza salın, "ASAN Xidmət" olmadığı vaxtlarda "OVİR" öündəki növbələri. İnsanlar xarici pasport almaq üçün günlərle növbəyə dayanırdılar, gecə "OVİR" öününe gəlib səhəri orada açanlar vardi.

Bu kime sərf edirdi? Əlbəttə, bir qrup məmura. Amma "ASAN Xidmət" yaradıldı və artıq vətəndaşlar çox rahat şəkildə, sərbəst, yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu ödəyərək xarici pasport, şəxsiyyət vəsiqəsi alır, eləcə də digər hansıa sosial problemlərini, sənədləşmə işlərini həll edirlər. Iqtisadiyyatımız üçün də bu gün ən əsas məsələ Rəqabət Məcəlləsinin qəbul edilməsidir. İnanın ki, bu məcəllə qəbul edilsə, bir çox müsbət dəyişikliklərin şahidi olacaq".

Fikrimizcə, əlavə şərhə ehtiyac qalmır...

Toğrul Əliyev

Noyabrin 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində ölkəmizə qarşı tərətdiyi genişmiqyaslı təxribatlar bir daha rəsmi İrəvanın regionda sülhə, sabitliyə başlıca əngəl olan tərəf olduğunu sübut etdi.

Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri əle keçirmək və hərbi üstünlüye nail olmaqla daha əlverişli mövqelərə yiyələnməyə çalışmaları bu ölkənin nəinki sülhə hazırlımadığını, lazımlığından gəldikdə hər an işğalçı siyasetini davam etdirəcəyini aydın şəkildə ortaya qoyur.

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrin 18-də hökumətin iclasında bildirib ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyasına hazırlıq mərhələsi üzrə Rusiya Müdafiə Nazirliyinin təklifi İrəvan üçün qəbul ediləndir. Onun sözlərinə görə, bu ilin mayından Rusiya Ermənistan və Azərbaycan arasında sərhədlerin demarkasiya və delimitasiyası üzrə 3 təklif irəli sürüb: "Bunların 3-də bizim üçün qəbul ediləndir. Menim noyabrin 17-də verdim bəyantdan sonra Rusiyadan Müdafiə Nazirliyi demarkasiya və delimitasiya üzrə hazırlıq mərhələsini təklif edib. Bir dəha təsdiqləyirəm ki, bu təkliflər bizim üçün qəbul ediləndir".

Paşinyanın çıxışından və sualla verdiyi cavablardan onun hansı qərarlar verəcəyi qənaətinə gəlmək olar?

"Atlas" Araşdırma Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu fikirlərini "Unikal"la bölüşərən deyib ki, Paşinyan uzun illər Ermənistanla Azərbaycan arasında sərhəd olmayıb, deməkələ Ermənistan Azərbaycan ərazisinin işğal olundığını etraf edib. Ona görə də hazırlı toqquşmalar qeydə alınır. Onun sözlərinə görə, Paşinyan mövcud toqquşmaları labüb hesab edir:

"İkincisi, Paşinyan etraf edib ki, beynəlxalq aləmdən və beynəlxalq təşkilatlardan dəstək ala bilmirlər və bu proses o hakimiyyətə gəlmədən önce formalşamışa başlayıb. "Böyük dövlətlər Ermənistanın şikayətlərindən beziblər" deyən Paşinyan bu məsələdə haqlıdır, hətta İrəvana müxtəlif zamanlarda dəstək verən dövlət və mərkəzlər ermənilərin daimi ağlaşmalarından beziblər. Paşinyan "böyük dövlətlər və beynəlxalq təşkilatlardan Ermənistana və Azərbaycana məsləhət görülür ki, problemlərinizi öz aranızda həll edin" fikrində də haqlıdır. Bununla əslində Paşinyan Qarabağ klanının simasında radikal müxalifətə işaret edib ki, Rusiyaya olan ümidi özünü doğrultmur, Ermənistan Azərbaycanla qarşıdurmadı təkənib. Elə bunun nəticəsidir ki, Ermənistan hakimiyyəti sərhəd məsələsində Rusiya və

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına dəstək məqsədile yazılı müraciət etməyi lazım bilmir. Görünür, anlayırlar ki, müraciət nəticəsiz qalacaq.

Üçüncüsü, Nikol Paşinyan parlamentdəki çıxışında bildirib ki, Azərbaycanla bütün məsələləri həll etməyə, o cümlədən Bakı ilə sülh sazişini imzalamağa və sərhədləri müəyyənləşdirməyə hazırlıdır. Paşinyanın çıxışının bu hissəsində ikibaşlı danışır. Azərbaycan üçün Ermənistanla imzalanan sülh sazişi o deməkdir ki, rəsmi İrəvan nəhayət ki, Azərbaycanın ərazi bütövlüyü - Qarabağı Azərbaycan ərazisi kimi tanıyacaq.

sı, sərhədlərin müəyyənləşməsi və sülh sazişi ilə bağlı danışqlara başlamaqdır. Ancaq bu seçim Ermənistan daxilində ona qarşı müqaviməti artıracaq, müxalifəti daha çox radikallaşdıracaq. İkinci seçim Azərbaycanla həll olunmalı məsələləri uzatmaq yolu ilə qeyri-müəyyənləyi davam etdirməkdir. Ancaq bu seçim de Paşinyana yaxşı heç nə vəd etmir. Azərbaycanla razılaşmaların olmaması Ermənistanın itkilərini artıracaq ki, buna görə də Paşinyan öz cəmiyyəti qarşısında cavab verməli olacaq".

Siyasi ekspert Samir Hümbətov isə hesab edir ki, 16 noyabr 2021-ci ildə Ermə-

məyə çalışır.

3. Ermənistan hakimiyyətinin xalqa aid olmadığını və ona görə də hakimiyyətdaxili ziddiyətlərin çox olduğunu göstərir.

4. Təkcə Rusiya deyil, eyni zamanda Fransa və ABŞ-da regionda qalmağın yolu kimi münaqişənin qalmasını isteyirlər.

5. Ermənistan üzərində nüfuzunu artırmaq məqsədi ilə Rusiya, ABŞ və Fransa arasında ciddi pərdəarxası mübarizənin getdiyi görünməkdədir.

Təbii ki, mövcud Ermənistan hökuməti siyasi idarəcilik təcrübəsi az olduğu üçün hadisələrə nəzarəti elində sax-

baycan prezidenti cənab İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün keçrilmesi mümkün olsun.

Öğər dövlət başçıları arasında görüş keçrilmesi baş tutarsa, bunun Moskvada deyil, başqa yerde keçrilmesini və yaxud da bundan sonrakı proseslərə Türkiyənin də qatılmasını və danışqlar prosesində onun da aktivlik göstərməsini daha məqsədə uyğun olduğunu da düşünmək olar".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev beynəlxalq qurumların Azərbaycan və Ermənistan arasında sərhədlerin

Regionda sabitlik üçün ya sülh sazişi imzalanmalıdır, ya da...

Azərbaycanla razılaşmaların olmaması Ermənistanın itkilərini artıracaq ki, buna görə də Paşinyan cəmiyyəti qarşısında cavab verməli olacaq



Paşinyan buna hazır deyil. Onun nəzərdə tutduğu sülh sazişi Qarabağ məsələsini "mötərizəyə alır", yəni bu məsələ ilə Minsk Qrupu məşğul olmalıdır. Belə sülh sazişi isə bize lazım deyil. Sərhəd məsələsinə gəldikdə Paşinyan burda da həqiqəti söyləmir. Öğər Paşinyan sərhədlərin müəyyənləşməsi məqsədile danışqlara hazır olsayıd, Kremlin təklifi ilə bu ayın əvvəlində üçlü görüşə qatıldı. Paşinyan imkan daxilində bu məsələni uzatmağa çalışır. Ancaq Ermənistan ordusunun sərhəddə verdiyi son itkilər və hərbiçilərinin Azərbaycana yənidən əsir düşməsi Paşinyanı hansısa qərar verməyə tələs-dirməlidir".

Politoloq onu da qeyd edib ki, Paşinyan iki seçim qarşısında qalıb: "Birinci seçim, Azərbaycanla dəhlizin açılma-

laya bilmir. Ona görə də hakimiyyət daxilində digər gücmərkəzlərini təmsil edən qüvvələr, Ermənistanın Azərbaycanla münasibətlərini normallaşdırmasına icazə vermək istəmir. Amma görünən odur ki, Paşinyan artıq ölkədəki vəziyyətin nə dərəcədə təhlükəli həddə çatdığını anlaşıb. Digər tərəfdən isə Paşinyan başa düşür ki, Rusiya onu hakimiyyətdən salmaq üçün bütün imkanlarını səfərbər edib. Ona görə də danışqlar masasına oturmağın vaxtının çoxdan çatdığını yaxşı anlayır. Dünən isə artıq Azərbaycanla danışqlara başlayacağı ilə bağlı söylediyi fikirlər onu deməyə əsas verir ki, yaxın vaxtlarda Ermənistan-Azərbaycan arasında danışqların başlaması gözləniləndir. Hətta böyük ehtimal var ki, yaxın vaxtlarda Azə-

demarkasiyası və delimitasiyası ilə bağlı danışqların vacibliyini şərh edərən bildirib ki, Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumları, ATƏT-in Minsk qrupunun həmsədrleri və digər beynəlxalq təşkilatlar artıq dövlət sərhədindəki vəziyyət barədə məlumatlandırlılar. Onun sözlərinə görə, XİN-in vasitəsilə baş verən incident haqqında məlumatları var. Əsas məqam ondan ibarətdir ki, beynəlxalq təşkilatlar buna necə reaksiya verirlər.

A.Nağıyev qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrleri hadisəyə yenə də əvvəller olduğu kimi deklarativ bəyanatlarla, sülhə çağırışları cavab verir: "Məlum məsələdir ki, burada regional dövlətlərin öz marağı var. Digər dövlətlər də təbii ki, öz maraqlarından çıxış edirlər. Mühüm məqam odur ki, beynəlxalq seviyyədə hamı Azərbaycanın haqq səsini bilir, lakin ikili yanaşma olduğuna görə bu prosesləri o qədər də qabartırlar. Əsas məsələ odur ki, biz ərazi bütövlüyümüzü bərpə edirik və demarkasiya və delimitasiya məsələsini gündəmə getirmişik. Ermənilərə təklif edirik ki, sülh müqaviləsi imzalasınlar. Bizim başqa hansısa bir istəyimiz yoxdur. Eyni zamanda, tələb edirik 10 noyabr sazişinə hörmətlə yanaşın və orada imzası olan hər bir dövlət, Rusiya və Ermənistan rəhbərləri özlərinin imzalarına hörmət etsinlər. Ermənilərə həmin o maddələri yerinə yetirməyə təsir etsinlər".

Z.Məmmədli

Putindən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı AÇIQLAMA



"Bir il önce Rusyanın aktiv vasitəciliq səyləri nəticəsində Dağlıq Qarabağda münaqişə dayandırılıb. Lakin Ermənistən-Azərbaycan sərhədində baş verən atışmalar regionda ki vəziyyətin hələ də sona qədər sakitləşmədiyini göstərdi".

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün Rusiya Xarici İşlər Nazirliyinin kollegiya iclasında bildirib.

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - 27 nəfər öldü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2124 yeni yoluxma faktı qeydə alınıb, 2669 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabinetin yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 27 nəfər COVID-19-dan dünyasını dəyişib.



Ərdoğanla İsrail Prezidenti arasında telefon danışığı olub

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla İsrail Prezidenti İsaak Herzog arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiye KIV-ləri məlumat yayıb.

Şəhid Orxan Cabbarov dəfn edildi

Ermənistən noyabrın 16-da törətdiyi təxribatlar nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri Orxan Cabbarov Quba şəhidlər xiyabanında dəfn edilib.

Şəhidin cənazəsi önce Davudoba kəndindəki doğulduğu evə gətirilib və Orxan vabbarovla vida mərasimi keçirilib.

Şəhid gizir Orxan Cabbarov Quba Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Mərasimde əvvəlcə hərbi orkestrin müşayəti ilə Dövlət Himni səsləndirilib, havaya yayım atəş açılıb. Azərbaycanın dövlət bayrağı şəhidin atasına təqdim olunub.

Xatırladaq ki, Vətən müharibəsində Cəbrayıllı və Füzuli cəbhələrində döyüşən Orxan Cabbarov göstərdiyi şücaətə görə 4 medalla təltif olunub.

Baş redaktor:
Zaur Əhməd

Turanbank" ASC Binaqədi filialı.
H/h: AZ70TURA40050054644700110944
M/H: AZ26NABZ0135010000000027944

Kodu: 504692

Şəhadətnamə № 3150
Ünvan: 8 mkr. Ə.Naxçıvani 5ⁿ
Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində
yığılb, sahifələnmiş və
"Futbol+" servis mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:2500

Ermanılar Tovuzu atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmsəddin rayonunun Çinarlı, Müğənciç kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cirdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

Bu barədə "Unikal" a Müdafie Nazirliyindən məlumat verilib.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Parlement sədrləri Madriddə toplaşacaq

Qoşulmama Hərəkatına üzv dövlətlərin parlament sədrleri İspanyanın paytaxtı Madriddə toplaşacaq.

Modern.az-in xəbərinə görə Qoşulmama Hərəkatının 60-dan çox üzvünün parlament sədrləri noyabrın 28-də bir araya gələcək.



Toplantıda məqsəd Qoşulmama Hərəkatı Parlament şəbəkəsinin təsis edilməsidir. Milli Məclisin Sətri Sahibe Qafarova da toplantıda iştirak edəcək.

Məlumat üçün bildirək ki, səfər 27-29 noyabr tarixlərini əhatə edəcək.

ATƏT sədri Ceyhun Bayramova zəng etdi

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

"Unikal" xəbərinə görə, bu barədə Ann Linde "Twitter"də bildirib. Telefon danışığının zamanı regiondakı son vəziyyət müzakidə olub.

re olunub. "Mən de-escalasiya prosesinə davam etməyə çağırıdım. Minsk Qrupunun həmsədrləri və şəxsi nümayəndəmin fəaliyyətine dəstəyimi bir daha təkrar etdim", - ATƏT sədri qeyd edib. Qeyd edək ki, Ann Linde'nin noyabrın 17-də Ermənistən XİN rehbəri ilə də telefon danışığının zamanı.



Nazir müavini əhalini vaksinlərlə bağlı feyk xəbərlərdən qaçmağa çağırıb

"Hər bir dövlətin sosialy-önümlü prioritet məsələlərindən biri uşaqların sağlamlığının qorunmasıdır".

Bunu səhiyyə nazirinin müavini Rahim Əliyev Uşaqların V Ümmək Forumunda deyib. O bildirib ki, bir çox xəstəliklərin təməli uşaq yaşlarından qoyulur və bu dövrə onların aşkarlanması, müalicəsi aparılsa, sonrakı dövr üçün ağırlaşmala-

rın, əlliyyin yaranmasının və ölüm faiziinin çoxalmasının qarşısını almaq mümkündür. Əhalinin sağlamlıq mədəniyyətinə gəldikdə, peyvəndlərə bəşəriyyəti her zaman infektion xəstəliklər bələsindən qurtulmağa gətirib çıxardan proses sayılır. Səhiyyənin en yüksək nailiyyəti arasında vaksinasiya durur. Digeri isə ana və uşaq ölümlərinin azaldılmasıdır. Hələ pandemiya-

dan əvvəl UST-ün məlumatlarına əsasən səhiyyənin 10 ən böyük problemindən biri kimi insanların vaksinlərə etibarlı yanaşmaması olmuşdu. Təhsilin yüksək olduğu ölkələrdə peyvəndlərə etibar var. Fejk xəbərlərdən qaçmağı məsləhət görürrəm. Düşünürəm ki, sağlamlıq mədəniyyəti artıq formalışdır, amma maariflənməni davam etdirmək lazımdır".

Türkiyə Cənubi Qafqazda sabitliyə böyük əhəmiyyət verir - Akar

Türkiyə Cənubi Qafqaz bölgəsində sabitliyə böyük əhəmiyyət verir, burada sülh və əmin-amanlığın təmin olunması üçün səy göstərir.

Bunu Türkiyənin Milli müda-

fiz naziri Hulusi Akar Kayseri şəhərinin Erciyes Universitetində tədbir zamanı deyib.

"Azərbaycan 30 il işğal altında olan torpaqlarını, Qarabağı 44 gün davam edən əməliyyatlarla Ermənistən işğalından

azad edib. Bu müddədə haqlı mübarizəsində Azərbaycanın yanında olan Türkiye bundan sonra da "Bir millet, iki dövlət" anlayışı ilə öz qardaşlarının yanında olmaqdə davam edəcək" - deyə, nazir bildirib.

Lavrov ATƏT sədri ilə Qarabağı müzakirə edəcək

Rusyanın xarici işlər naziri Sergey Lavrov mayın 19-da Moskvada ATƏT-in hazırlı sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə təşkilatın Qarabağda vəziyyətin tənzimlənməsinə yardımını müzakirə edəcək.

Bu barədə Rusiya XİN-ə istənən məlumat verir.

Görüş zamanı, həmçinin ATƏT-in Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cənəvre müzakirələrində vəsitiyyəti ilə bağlı məsələlərin müzakirəsi dənəzərdə tutulub.

Bundan başqa, ATƏT-in üzv dövlətlər üçün ümumi problem olan transmili təhdidlər, terrorçuluq, qanunsuz narkotik dövriyyəsi, transsərhəd müteşəkkil cinayetkarlıq, kibercinayətlər, insan alverisi ilə mübarizədə rolunun artırılması məsəlesi müzakirə olunacaq.

Daha bir hakima cinayət işi açıldı

Füzuli rayonu, Araz Dilağarda kənd sakini Gülnar Ağaklışiyeva və Beyləqan rayonu, Döyüşlər kənd sakini İncibəyim Məmmədquliyevanın Füzuli rayon Mərkəzi Xəstəxanası, Publik hüquqi şəxsiyyətində həkim-ümumi cərrah vəzifəsində işləyən Azad Hüseynzadənin ayrı-ayrı vaxtlarda cərrahi əməliyyat zamanı etdiyi səhv nəticəsində Gülnar Ağaklışiyevanın səhətində fəsadların yaranması,

İncibəyim Məmmədquliyevanın isə ölümü ilə bağlı Füzuli rayon prokurorluğunun cinayət işi başlanılaqlı istintaqı aparılır.

Bu barədə "Unikal" a Baş Prokurorluğunun Metbuat xidmətindən bildirilib.

A.Hüseynzadə Cinayət Məcələsinin 314.2 (səhələnkarlıq-eyni əməllər ehtiyatsızlıqdan zərərəkmiş şəxsin ölümüne və ya digər ağır nəticələrə səbəb olduğunu) və

311.3.2-ci (rüşvət alma- təkrar töredildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittihəm elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Məlumatla görə, qısa müddət ərzində qeyd edilən cinayət işi üzrə istintaqın yekunlaşdırılaraq məhkəməyə göndərilməsi təmin ediləcək.

Prezident Azərbaycan uşaqlarını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun iştirakçıları və Azərbaycan uşaqlarına təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubu Prezident Administrasiyasının Humanitar siyaset, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdürü Fərəh Əliyeva oxuyub.

Məktubda deyilir:

"Hörmətli Forum iştirakçıları!

Əziz uşaqlar!

Sizi - Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarını, eləcə də ölkəmizin bütün uşaqlarını səmimi qəlbən salamlayıb, Ummadünya Uşaqlar Günü münasibətlə hər birləşni təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

Uşaqlar cəmiyyətin sabahıdır. Övladlarımızın milli dəyərlərə sadıq və yüksək mənəviyyatlı şəxsiyyət olaraq formalaşmalarının ölkəmizin tərəqqisi baxımından müstəsnə əhəmiyyəti vardır. Uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycan dövlətinin ardıcıl həyatə keçirdiyi səsliyönümlü siyaset də bu məqsədə xidmət edir. Ötən Forumunuzda səsləndirilmiş bir çox məsələlər uşaqlarımızın hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin olun-



masına yönələn "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası"nda dolğun əksini tapmışdır.

Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsər və yeni minilliyyət müştəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmışınız. Siz fəxr etməlisiniz ki, qalib xalqımızın şərəfi və qürurverici tarixinin şahidlərisiniz.

Vətən Müharibəsində qazanılan zəferle Azərbaycan Ordusu yalnız tarixi ədaleti deyil, həm də, bir milyondan çox qəçqin və məcburi

köçkünlər soydaşlarımızın 30 ildən artıq müddətdə pozulan hüquq və azadlıqlarını bərpa etdi, düşmən təxribatlarına qurban getmiş məsum övladlarımızın qisasını alaraq öz möhtəşəm gücünü və hərbi qüdrətini bütün dünyaya çatdırıldı.

Bu gün Azərbaycan sürətli inkişaf yolundadır. Yurdumuzun ildən-ildə daha güclü, daha qüvvətli olması eyni zamanda sizin xoşbəxt və fərvən yaşamağınızın rəhnidir. İndiki nəsil qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəkdir. Odur ki, üzərinizə düşən məsuliyyəti daha dərin-dən dərk edərək, daim ezmələ çalışmalı, Vətəni layiqince təmsil etməlisiniz. Inanıram ki, siz mənen zəngin nəsil kimi azerbaycanlıq ruhunda böyük boyaya-başa çatacaq, respublikamızın gelecek inkişafı və uğurlar qazanması naminə töhfələrinizi əsirgəməyəcəksiniz.

Əziz övladlar!

Bütün Azərbaycan uşaqlarını təmsil etməkla bu Forumda iştirakınız size göstərilən böyük etimadın təzahürüdür. Ümidvaram ki, Forum çərçivəsində aparacağınız müzakirələr ölkəmizdə uşaqlarla bağlı dövlət siyasetinin gerçəkləşdirilməsində yeni mərhələnin başlanğıcı olacaqdır.

Baş nazirdən qrant müqavilələri ilə bağlı qərar

Nazirlər Kabinetinin "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası"na dəyişiklik edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.



Dəyişikliklə, qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün tələb olunan sənəd və ya məlumatın Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədin və ya məlumatın təqdim edilməsi tələb olunmayıcaq.

Şəhid Elmin Əlizadə dəfn olundu

Xəbər verdiyimiz ki, noyabrın 16-da dövlət sərhədində Ermənistən təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusu yeddi şəhid verib.

Onlardan biri - əsgər Əlizadə Elmin Samir oğlunu nəşri Mingəçevirə getirilib. Ağdamdan məcburi köçkünlər olan 19 yaşlı şəhidimizin nəşri ailəsinə təhvil verilib. Bu gün Mingəçevirdə məcburi köçkünlər üçün salınan "Yeni həyat" qəsəbəsində şəhidlə və mərasimi keçirilib.

Şəhid Elmin Əlizadə Mingəçevir Şəhidlər xiyabanda dəfn olunub.

Uşaq hüquqları ilə bağlı yeni sənəd hazırlanıb

Uşaq hüquqlarının bütün sahələr üzrə meyarlarının müəyyənləşdirilməsi ilə bağlı sənəd üzərində iş aparılır.

"Unikal" xəbər verir ki, bunu Aile Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Məradova Azərbaycan Uşaqlarının V Ümumirespublika Forumunda çıxışı zamanı deyib. O bildirib ki, bu gəne qədər belə bir sənəd mövcud olmayıb:

"Bu sənəd çərçivəsində müəyyən kriteriyalar müəyyənləşdirilir. Sənəd hazırlanır və aidiyatı qurumlara göndərilir. Eyni zamanda uşaqlara sosial xidmət göstərən mərkəzlərin keyfiyyət göstəricilərinə dair tələblər müəyyənləşdirilir. Fövqəladə vəziyyətlərdə və digər çətin şəraitlərdə uşaqların hüquqlarına təhlükəsiz əlçatanlığın təmin edilməsi və bərabərliyin gözlənilməsi sənədi üzərində də iş gedir".

Bakıda daha bir məktəb distant təhsilə keçib



Paytaxtdakı 282 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən verilən məlumatə görə, 282 nömrəli tam orta məktəbin bir neçə müelliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 282 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətine distant təhsilə əvəz edilib.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedagoji heyətinin daha etibarlı qorunması üçün sanitər-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.

Ceyhun Bayramov Aİ rəsmisi ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının Qonşuluq Siyaseti və Genişlənmə Danışçıları üzrə Baş Direktorluğunun rəhbəri vəzifəsini icra edən Maçye Popovski ilə görüşü baş tutub.

Bu barədə "Unikal" a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq gündəliyinin bəzi məsələləri üzrə, xüsusilə də Sərqi Tərəfdəşlığı ölkələrinin qarşılıqdan gələn Zirvə Görüşü ərefəsində əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov



M.Popovskiy Bakıda keçirdiyi görüşlərdən, habelə təşkil olunan "Qarşıq Maliyyə" təlimindən məmənnunluqla bəhs edib. Bu tədbirin əməkdaşlıq münasibətləri çərçivəsində mövcud olan və hələ ki istifadə edilməyən potensialın müəyyən olunması baxımından əhəmiyyət kəsb etdiyini bildirib.

Tərəflər, əhəmiyyətin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması prosesi çərçivəsində Avropa İttifaqının maliyyə institutlarının iştirakı məsələsinin müzakirə ediblər.

Təhsil naziri valideynlərə müraciət etdi

"Təhsil sisteminin kökündə duran məsələ dəyərlərin ötürülməsidir. Böyükələr tərəfindən həddən çox gözlənilərin olması ilə razıyam".

"Unikal" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Uşaqlarının V Ümumirespublika Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, valideynlər onların getdiyi məktəblə, uşaqların getdiyi məktəblər arasında böyük fərqliyələr olduğunu qəbul etməlidir: "Biz az sual veririk ki, uşaqlar ne istəyir. Ən vacib sual isə 20-30 ildən sonra uşaqlara nə lazımdır. Fənn bilikləri ilə bağlı deyə bilerəm ki, fənlərin ayrı-ayrı tədrisi köhnəlib. Çünkü həyat təcrübəsində fənlərin öyrətdiyi bacarıqların istifadəsi lazımdır.



Validəylərimizin getdiyi məktəb 2021-ci ildə uşaqlarımızın getdiyi məktəb arasında böyük fərqliyələr var. Hər bir insanın məktəb haqqında fikirləri var və bir çoxları ele bilir ki, təhsil haqqında her şeyi bilir.

O bildirib ki, təhsil sisteminin kökündə duran məsələ mexanik fənn biliklərinin ötürülməsindənə, uşaqlara dəyərlərin öyrədilməsidir:

"Təhsil sisteminde böyükələr tərefindən uşaqlara qarşı müəyyən gözləmlər formaləşib. Lakin biz sual veririk ki, uşaqlar nəyi öyrənmək istəyir? Eyni zamanda 20 ildən sonra uşaqlar nə gözləyir? Ayri-ayri fənlərin müstəqil tədrisi müəyyən mənada köhnəlib sistemdir. İnsan üzləşdiyi problemləri həll edəndə dərsliyə uyğun həll etmir, probleme kompleks yanaşı, öyrəndikləri əsasında həll edir".

Nazir qeyd edib ki, fənn bazasından yavaş- yavaş- yaviyətənən əsaslı öyrənməyə keçməliyik: "Hər bir məqsədə çatmaq üçün daha kiçik layihələr ola bilər. Fikrimə təhsibdə uşaqlara bunun vacib olduğu öyrədilməlidir. Bu əsasda biz əxlaq-mənəvi dəyərlərə malik yeni nəsil formalasdırı biləcəyik".

Xəbər verdiyimiz kimi, Milli Məclisdə 2022-ci ilin bütçəsinin müzakirəsi davam edir. Hökumət nümayəndələri hesabat verib, deputatlar isə müxtəlif istiqamətlərdə təkliflərini verməkdədirler. Milli Məclisin iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli "Unikal" qəzetinə müsahibəsində bu və ya digər məqamlara toxunaraq maraqlı fikirlər səsləndirib.

-Əli müəllim, öncə bahaşma ilə bağlı sualımızı cavablandırımağınızı istərdik. Ərzaq məhsullarının qiymətinin bahalaşması müzakirə olunan əsas məsələlərdən biridir. Bu bahalaşmanın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

-Pandemiya səbəbli problemlərin təsiri ilə dünya bazarında ərzağın qiymətləri sürətlə artır və son bir ildə bu artım 30 faizin üstündə olub. Həmin amilin təsiri ilə ərzaq məhsullarını daha çox iddal edən ölkələrdə də inflasiya sürətnəlib. Bu ilin 10 ayının nəticələrinə görə, Azərbaycanda 6 faizə yaxın inflasiya olub. Ərzaq mallarının qiymət artımı bundan qat-qat çoxdur. 2022-ci ilin bütçə zərfində gələn il üçün 4 faiz inflasiya proqnozlaşdırılıb. Bu çox optimist göstəricidir. Dünya bazarında qiymət artımının, xüsusən də qida məhsullarının qiymətlərinin artmasınaşın davam edəcəyi danılmazdır. Amma məsəlenin ikinci, üçüncü və dördüncü tərefləri də var. Bir tərəfdən benzin, işıq, qaz, suyun tariflərinin artmasının katalizator rolu oynadığı bir şəraitdə ölkə iqtisadiyyatında gedən proseslərdən doğan inflasiya nəticəsində gələn il də ölkə daxilində istehsal olunan məhsulların qiyməti artacaq. Digər tərəfdən ölkə daxilində istehsal olunsa da, xammalı xaricdən getirilən malların qiymətində də artım olacaq. Bütün bunlardan əlavə dənə çox məmur sahibkarlığıının törəməsi olan monopolialının törətdiyi əlavə qiymət artımı bundan da çox olacaq. Qiymətlərin səni surətdə artırılmasınaşının 5 faizinə görə əhali ilde 2 milyard manat ziyan düşür. Bu rəqəmin nə qədər böyük olduğunu təsəvvür etmək üçün mütqayise edək. Dünya bazarında neftin qiymətinin 5 dollar artımı Azərbaycanın icmal bütçəsinə 1,5 milyard manat gəlir gətirə bilir ki, bu da məmur sahibkarlığının törəməsi olan monopolistlərin səni qiymət artımı hesabına xalqı soyduqlarından 500 milyon manat azdır. Məmur sahibkarlığının monopolist hissəsinin hər il səni qiymət artımından orta hesabla götürdüyü qazanc bu ilin və gələn ilin bütçəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsait qədərdir və ya gələn il əmək haqqı, pensiya və digər ödənişlərin artırılması üçün nəzərdə tutulan vəsaitdən 43 faiz

çoxdur.

-Ancaq gələn ilin bütçəsində müxtəlif istiqamətlərdə artımlar da nəzərdə tutulur...

-Bəli. 2022-ci ilin bütçəsinin əhali üçün diqqət çəkən tərəfi gələn ildən pensiya və digər ödənişlərin artırılmasıdır. Bundan ötrü yeni bütçədə 1,4 milyard manatdan çox vəsait nəzərdə tutulub. Görünən odur ki, maaş və pensiyaların artımından önce ərzaqlar, digər gündəlik tələbat malları sürətlə bahalaşır. Manat təkcə devalvasiya nəticəsində yox, həm də qiymətlərin sürətlə, xüsusən də səni surətdə artırılması za-

haqqı, pensiya, müavinət və digər ödənişlər üçün nəzərdə tutulan 1,4 milyard manatın çox hissəsi məmur sahibkarlığının törəməsi olan monopolistlərin yaratdığı əlavə inflasiyanın yeminə çevriləməsin. Bununla yanaşı, Rəqabət Məcəlləsi qəbul edilməli, normal rəqabət mühiti yaradılmalıdır. Ölkədə yerli istehsalın inkişafının stimullaşdırılması və ərzaq bolluğu yaradılması istiqamətdə dünya praktikasında özünü doğrudan tədbirlər kompleksini yaradıcılıqla tətbiq etmək lazımdır.

-Gələn ilin dövlət bütçəsində nəzərdə tutulan maaş

yaşayır. Amma əhalinin xeyli hissəsi 350-400 manat maaş alır. Aşağı əmək haqqı olanların maaşlarının artırılması istiqamətdə tədbirlər görülməlidir. Ciddi anti-inhisar tədbirləri görmək lazımdır ki, artan əmək haqqı, pensiya, müavinət və digər ödənişlər inflasiyanın yeminə çevriləməsin. Əmək məhsuldarlığının artırılması istiqamətdə isləhatlar həyata keçirmək lazımdır ki, əmək haqqının sürətlə artmasının iqtisadi əsasları yaransın.

-Parlementdə çıxışınız zamanı pensiya yaşıının çox olmasına və pensiyanın minimum tələbatın ödənilməsinə

də maaşlar yüksək olmalıdır ki, pensiyanın da məbləği yüksək olsun. Rəsmi statistikaya görə, ölkə üzrə orta əmək haqqı 733 manat, Bakıda isə 1000 manatın altındadır. Bizdə ciddi problemlərdən biri budur ki, regionlarda yaşayanların çoxunun maaşları aşağıdır və bu pensiyaya da təsir edir. Məsələn, Şəki-Zaqatala zonasında orta əmək haqqı 350-400-450 manatdır. Şəki-Zaqatala kimi yüksək potensiala malik bir iqtisadi zonada əmək haqqının səviyyəsi aşağı olduğundan, əhalinin xeyli hissəsi pensiya yaşına çatanda pensiya ala biləyəcək, ala bilənlər isə aşağı

Məmur sahibkarlığı böyük hacmdə səni qiymət artımı yaradır

Əli Məsimli: "Ciddi anti-inhisar tədbirləri görmək lazımdır ki, artan əmək haqqı, pensiya, müavinət və digər ödənişlər inflasiyanın yeminə çevriləməsin"



"Manat təkcə devalvasiya nəticəsində yox, həm də qiymətlərin sürətlə, xüsusən də səni surətdə artırılması zamanı alıcılıq qabiliyyətini itirir"

manı alıcılıq qabiliyyətini itirir. Qiymət artımının iddal inflasiyası ilə bağlı hissəsinin qarşısı təbii ki, alınmazdır. Amma qiymətlərin həm də səni surətdə artırılması baş verir. Bu baxımdan, 2022-ci ilin bütçə zərfinin ən böyük suallarından biri budur ki, müstəqillik tariximizin ən böyük bütçəsindən 44 günlük Vətən müharibəsindən qalıb çıxmış xalq daha çox faydalananacaq, yoxsa monopolist məmur zümrəsi? Ona görə də səni qiymət artımının qarşısının alınması istiqamətdə təsirli tədbirlər görülməlidir ki, gələn il yanvarın 1-dən əmək

və pensiya artımları bu bahalaşmaya uyğundur. Və ya maaş və pensiyalarda artımların nə qədər olmasını təklif edərdiniz?

-İndi orta əmək haqqı 733 manatdır. Gələn il 808 manat, 2023-cü ildə 851 manat, 2024-cü ildə 896 manat, 2025-ci ildə isə 946 manat olacaqı proqnozlaşdırılır. İqtisadi fəallığı lazımi səviyyədə yüksəldə bilək, əmək haqqının orta məbləğinin 40 faizindən aşağı olması. İndi Azərbaycanda həmin nisbət təmin olunub. Pensiyaların səviyyəsi əmək haqqının səviyyəsindən asıldır. Amma əhalinin əksəriyyətinin maaşları yüksək olmadığından, alıqları pensiya minimum tələbatı ödəmək üçün yetərli səviyyədə deyil. Ona görə

kömək etmədiyini vurğuladız. Pensiyaların təminatını ödəmək üçün pensiyaların məbləği nə qədər olmalıdır?

-Aidiyyatı beynəlxalq qurumların əsas tələblərindən biri budur ki, praktikada pensiyanın orta məbləği orta əmək haqqının 40 faizindən aşağı olması. İndi Azərbaycanda həmin nisbət təmin olunub. Pensiyaların səviyyəsi əmək haqqının səviyyəsindən asıldır. Amma əhalinin əksəriyyətinin maaşları yüksək olmadığından, alıqları pensiya minimum tələbatı ödəmək üçün yetərli səviyyədə deyil. Ona görə

pensiya alacaq. Bu, regionlarda həyat səviyyəsinin aşağı olması nöqtəyi-nəzərdən çox ciddi problem yaradır. Milli Məclisdəki çıxışında dediyim kimi, inkişaf etmiş ölkələrdə insanlar pensiyaya çıxandan sonra onların həyatının çox romantik bir dövrü başlayır. Amma Azərbaycanda insanların pensiyaya çıxanda onların xeyli hissəsinin meşəqqətlə bir dövrü başlayır. Çünkü onların alıqları pensiya minimum qida və dərman almağa kifayət etmir. Ona görə də bu problemin həlli istiqamətdə ciddi araşdırılmaların aparılmasına və təsirli tədbirlər görülməsinə ehtiyac var.

-Yaxın illərdə pensiya yaşıının azaldılması gözənlərini mi?

-Azərbaycanda orta ömür uzunluğunun inkişaf etmiş ölkələrdən kənara xeyli aşağı olmasına baxmayaraq, pensiya yaşı həmin ölkələr səviyyəsindədir. Artıq kişilərdə pensiya yaşı 65-dir. Qadınların da pensiya yaşı 2017-ci ildən artırılmışa qədər 65 yaşa çatdırılacaq. Ölkədə pensiya yaşı qaldırılınca mən buna etirazımı bildirmişdim. Orta ömür uzunluğu Azərbaycandakından yüksək olan bir sıra ölkələrdə pensiya yaşı kişilər üçün 63, qadınlar üçün isə 60-dir. Azərbaycan üçün də həmin yaş həddini pensiya yaşı kimi daha uyğun hesab edirəm. Ona görə də kişilərin pensiya yaşı artıq 65-dir və geri qaytarmaq yəqin ki, mümkün olmayıacaq. Amma qadınların pensiya yaşıının 2027-ci ildək 65-ə çatdırılması prosesi dayandırılmalıdır.

Anar Kəlbiyev

Elman Rüstəmovun qariba susqunluğu

Pul "ölür", banklarda əmanət faizləri artmır, bəs Mərkəzi Bank bu haqda nə düşünür?



Əslində Azərbaycan Mərkəzi Bankının (AMB) idarə Heyətinin sədri Elman Rüstəmov heç də susqun deyil. O, son iki həftədə iki dəfə geniş açıqlamalarla çıxış edib. Bəs onda biz hansı susqunluqdan bəhs edirik və nə üçün bu yazıya bələ bir başlıq seçmişik? Darixmayın, bu suala tezliklə cavab tapacaqsınız.

Aərbaycanda artan inflasiya nəticəsində pulun alıcılıq qabiliyyəti azalır. Mərkəzi Bankın faiz dərəcəsinə artırmasına, inflasiyanın yüksəlməsinə baxmayaraq bankların təklif etdiyi əmanet faizləri artmır. Bunun səbəbi bank sistemindəki izafə likvidliyidir.

"Inflasiyanın artması fonunda real faizlərin azalmaqdə davam edir" - bunu yola salmaq üzrə olduğumuz həftə faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair mətbuat konfransında Elman müəllim özü bildirmişdi.

Onun sözlərinə görə, manatla depozitlərin artım tempini kredit borçlarının artım tempini üstəldiyindən bank sisteminde likvidlik yüksək olaraq qalır: "Bank sisteminin likvidlik mövqeyində struktur profisitinin olması banklararası pul bazarda faizlərin və dövlət qiymətləri kağızlarının

gəlirliliyinin aşağı seviyyədə formalaşmasını şərtləndirir. Ötən toplantıdan keçən dövrə (17 sentyabr, 2021-ci ildən 29 oktyabr, 2021-ci ilədək olan dövrə - red.) depozitlər və kreditlər üzrə nominal faizlərdə əhəmiyyətli dəyişiklik baş vermemişdir. Inflasiyanın artması fonunda real faizlər azalmaqdə davam edir".

Lakin qəribədir ki, Elman müəllim bu menzərə fonunda bankların nə etmeli olduğunu dair heç bir fikir bəyan etməmiş, üstəlik, ölkənin baş bankının da sözügedən mövzuda nə düşündüyünü dile gərtirməmişdi.

Qeyd edək ki, bu il AMB 2 dəfə faiz artıraraq uçot dərəcəsini 6,25%-dən 7%-ədək qaldırıb. Ancaq Mərkəzi Bankın uçot dərəcəsini artırması depozit faizlərinin artması ilə nəticələnmeyib.

Hazırda Aərbaycan banklarında manat əmanətləri üzrə illik faiz dərəceləri bu il 6-10% civarında dəyişir. 2021-ci ilin sonunda isə ölkəmizdə illik inflasiyanın 10%-i keçə biləcəyi gözlənilir. Baş bankın məlumatına görə, 1 oktyabr 2021-ci il tarixinə Aərbaycanda depozitlər və əmanətlər üzrə orta faiz dərəcəsi 8,54% təşkil edib. Bu nisbət 2020-ci ilin əvvəlində 9,27%, 2021-ci ilin əvvəlində isə 8,61% idi.

AMB-nin yenilənmiş proqnozuna görə, 2021-ci ilin yekununda Aərbaycanda illik inflasiyanın 9,5% - 10,5% cıvarında olacağı gözlənilir.

"Yenilənmiş proqnozlara görə, cari ildə orta illik inflasiyanın 6,2%-6,5%, illik inflasiyanın isə 9,5%-10,5% seviyyəsində olacağı gözlənilir. 2022-ci ildə isə fundamental amillərin dəyişməz qaldığı şərtində illik inflasiyanın 5,6% seviyyəsində olacağı nəzərdə tutulur", - Elman Rüstəmov demişdi.

Elə rəsmi rəqəmlər də Aərbaycanda inflasiya tempinin yüksəldiyini göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, sentyabr ayında aylıq inflasiya 1,8%, 12 aylıq inflasiya isə 8,5% təşkil edib. Orta illik inflasiya yanvar-sentyabr aylarında 5,2%, orta illik baza inflasiya isə (dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər və mövsümə həssas kənd təsərrüfatı məhsullarının qiymətləri nəzərə alınmayan inflasiya) 3,3% olub.

Bütün bunlardan çıxan nəticə isə olduqca açıqdır: inflasiya davam edərsə (bu yüksək ehtimaldır) və bu ilin sonunda 10%-ə çatarsa, banklara illik 6-10% ilə manat əmanəti yataranlar ya zərərə düşəcəklər (çünki real faiz mənfi olacaqdır), ya qazanc ələdə etməyəcəklər.

Belə bir durumda Mərkəzi Bank nə düşündür, hansı addımların atılması tövsiyə edir və ya fikirləşir? Elman Rüstəmovun son heftlərdəki açıqlamalarında yüzmünlər əmanətləri maraqlandıran yuxarıdakı sualın cavabı təessüf ki, yoxdur. Baş bankın manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi fonunda əmanət faizlərinin artmadığını qəbul edir, yəni problemi dələ gətirir, lakin həmin problemin həll yolu (və ya yolları) üzərindən nəyə görəsə sükutla keçir.

Elə yazının başlığında "qəribə susqunluq" deyərkən də bunu nəzərdə tuturduq.

Ümid edək ki, qarşidakı heftlərdə AMB rəhbərinin sözügedən istiqamətdə də konkret açıqlamalarının şahidi olacaqıq.

Sənan Mirzə

Azad edilmiş ərazilərin bərpası üzrə prioritetlər AÇIQLANDI

Azərbaycanın azad edilmiş ərazilərinin bərpası üzrə prioritetlər arasına təhlükəsizlik, infrastruktur layihələr, iqtisadi fəaliyət və iqtisadiyyat sahəsində digər addımlar daxildir.

Bunu İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafi departamentinin direktor müavini Vüsal Qarayev Bakıda "Ağlılı şəhər" infrastrukturunun inkişafı sahəsində Rusiya şirkətlərinin işgüzar missiyası zamanı deyib.

"Burada avtomobil və dəmir yollarının tikintisi və bərpası üzrə işlər reallaşdırılacaq. Biz sahibkarlıq fəaliyyətinin aktivləşdirilməsi



üzərində işləyirik. Bu ərazilərdə bütün obyektlərin inventarlaşdırılması da vacib addımdır", - deyə o bildirib.

Nazirlik rəsmisi bildirib ki, inve-

stisiyaların cəlb olunması üçün vacib infrastruktur obyektlərindən biri avtomobil və dəmir yollarıdır.

"Azad edilmiş ərazilərdə hava limanları yük daşımalarının və turizmin artmasına xidmət edir. Bu obyektlər həm də Şimal-Cənub dəhlizi üçün vacib əhəmiyyət daşıyır. Elektrik enerjisi teminatı da əhalinin gələcəkdə köçürülməsi üçün stimul olacaq. Bu baxımdan biz su elektrik stansiyasının tikintisi, alternativ enerji mənbələrinin inkişafı üzrə danışıqlar aparırıq. Bütün bu infrastrukturlar investisiyaların cəlb olunması üçün vacib obyektlərdir".

Azərbaycan Uşaqlarının Ümumrespublika Forumu keçirilir

Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilir. Forumda dövlət qurumlarının rəsmi nümayəndələri, ölkənin bütün şəhər və rayonlarından fəallıqları, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmcinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan yay məktəbinin iştirakçı olmuş, liderlik keyfiyyətlərinə məxsus 350-yə yaxın uşaq iştirak edir.

Forumda dövlət himni səsləndirilib. Forumda xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum, şəhid və qazi övladlarının, həmcinin sağlamlıq imkanları məhdud uşaqların təmsilciliyinə daha çox önəm verilir. Forum uşaq hüquqlarının qorunması və təbliği, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, qanunvericilikdə, program və layihələrin hazırlanması və həyata keçirilməsində uşaqların fikirlərinin nəzərə alınması və onların maraqlarının qorunması; uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüs lərle çıxış etmək və tövsiyələr vermək imkanı yaratmaq; dövlət organlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin, eləcə də, kütləvi informasiya vasitələrinin diqqətinin uşaqların hüquq və azadlıqlarının qorunması və təmin edilməsinin zəruriyyinə cəlb edilməsi məqsədilə keçirilir.

Qanunsuz fəaliyyət göstərən kəsim məntəqələri aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları antisanitar şəraitdə küçə və yol kənarlarında, həmcinin kəsim üçün nəzərdə tutulmayan yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin və Rayon icra Həkimiyətinin əməkdaşları ilə birgə Şamaxı rayonu ərazisində fəaliyyət göstərən qanunsuz heyvan kəsimi və et satışı yerlərində reydlər keçirib.

Bu barədə "Unikal" AQTA-dan məlumat verilib. Reydlər zamanı sanitari-gigiyenik norma və qaydalara əməl olunmadan heyvan kəsimi və et satışının həyata keçirildiyi yerlər aşkar edilib. Belə ki, baytarlıq nəzarəti həyata keçirilmədən et məhsullarının satışa çıxarıldığı məlum olub. Yerli icra organlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülbü. Eyni zamanda Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzələşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirilmələri üçün zəruri məlumatlar verilib.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Mikayıl Cabbarov Dünya Bankının nümayandasını qəbul edib

Azərbaycan və Dünya Bankı əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerde ilə görüşüb.

"Unikal"ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumatə görə, nazir Azərbaycanın beynəlxalq maliyyə qurumları, həmcinin Dünya Bankı ilə tərefdəşliyə böyük önəm verdiyini, Bankın texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib. Vurgulanıb ki, Azərbaycan və Dünya Bankı arasında coxşaxəli sahələrdə əməkdaşlıq qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təsviqi və biznes mühitiinin daha da yaxşılaşdırılması istiqamətdində görülən tədbirlər barədə məlumat verilib.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerde Bankın ölkəmizlə səmərəli əməkdaşlığını vurğulayıb, Azərbaycanda aparılan iqtisadi islahatların dəstəkləndiyini bildirib.

Tərəflər birgə layihələrin icra vəziyyətini və yeni əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

"Təcili yardım xidməti üçün iş planı hazırlayacaq" - Hande Harmancı

"Təcili və təxirəsalınmaz xidmətlər bizim üçün vacib məsələlərdən biridir. Sentyabrda Türkiyə Səhiyyə Nazirliyindən bir qrup gəlib. Xüsusiət Türkiyə Səhiyyə Nazirliyi ilə "Turkish Council" çərçivəsində birlikdə çalışmaq üçün araştırma apardıq. İstanbulda Ümumdünya Səhiyyə Təşkilatının təcili vəziyyətlərlə əlaqədar regional ofisi var. Oradan da nümayəndələr gəlmışdı. Sentyabr ayındaki missiya həm TƏBİB, həm də Səhiyyə Nazirliyi ilə birgə qərar qəbul edib. Qərara əsasən, təcili yardım xidmətinin təkmilləşdirilməsi ilə əlaqədar birgə çalışacaq və iş planı hazırlayacaq".

"Unikal"ın xəberinə görə, bunu "Təcili yardım xidmətləri: Türkiyə təcrübəsi Azərbaycanda necə faydalı ola bilər?" mövzusunda keçirilən mini-simpoziumda Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

O qeyd edib ki, bugünkü simpoziumda Türkiyədən gələn ekspertlər öz təcrübələrini bölüşəcəklər: "Bunu edərkən də bu təcrübədən Azərbaycanın necə faydalanağına dair açıqlamalar verəcəklər. Təbii ki, bir ölkədə olan modeli tam olaraq başqa bir ölkədə tətbiq etmək mümkün deyil. Hər ölkənin öz şərtləri, infrastruktur, insan gücü var. Ehtiyacları, coğrafi quruluşu fərqli ola bilər. Bu səbəbdən də Türkiyə təcrübəsi sadəcə bir model, misal kimi nümayiş etdirilə bilər. Türkiyədən gələn ekspertlər bu həftə müxtəlif yerlərə gedəcəklər. Artıq onlar Azərbaycan Tibb Universitetinin, eyni zamanda Kliniki Tibbi Mərkəzin təmir olunan Tecili Tibbi Yardım Şöbələrinə, 103 - Tecili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına, Sumqayıt Tecili Tibbi Yardım Xəstəxanasına gediblər. TƏBİB və Səhiyyə Nazirliyi ilə aparılan görüşlərdə Sumqayıt Xəstəxanası bu işlərin başlaması üçün pilot olaraq seçilib, hazırda orada işlərə başlanılıb. Xüsusiət iş görüləcək yerlər xəstəxanadan əvvəlki təcili tibbi yardım və xəstəxana içərisindəki təcili tibbi yardım xidmətlərinin gücləndirilməsi ilə əlaqəli olacaq. Həmin yerlərdə yeni heyətin təsis edilməsi ilə əlaqədar işlər də var. Bu səbəbdən Azərbaycan Tibb Universiteti və tibb kollecləri ilə işləmək də çox vacibdir. Azərbaycan prioritət seçdiyi məsələlərdə infrastruktur sürətli şəkilde gücləndirir, lazım olan avadanlıqları da operativ şəkildə təmin edə bilir. Bizim burda görməli olduğumuz iş yaradılan infrastrukturda insanların da-ha sürətli şəkildə işləməyinə kömək etməkdir. Ona görə həmin yerlərdə sistemin qurulması və orada çalışacaq insanların bilgilərinin artırılması ilə bağlı işləri daha da gücləndirəcəyik".

Ən çox xidmət göstərən tibb müəssisələrinin adları

Ən çox xidmət göstərən tibb müəssisələrinin adları açıqlandı. Oktyabr ayı ərzində 58 şəhər və rayonda 371 880 vətəndaşa 1 409 319 tibbi xidmət göstərilib.

İcbari Tibbi Sığortadan "Unikal"a verilən məlumatla görə, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 599 283 müraciət daxil olub.

Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 226 308-i ambulator, 183 011-i isə stasionar şəraitdə göstərilib. Mingəçevir, Gəncə şəhərləri, Yevlax, Beyləqan, Qəbələ, Balakən, Ağdaş, Xaçmaz, Qax və Xocavənd əhalinin hər 1000 nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan şəhər və rayonlar sırasındadır. Ən çox xidmət göstəmiş tibb müəssisələri isə Gəncə Şəhər Birleşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz, Yevlax, Quba, Bərdə, Şəki, Ağdaş, Balakən və Göyçay rayon mərkəzi xəstəxanalıdır.

Diqqətli oxucular xatırlayacaqlar: ötən həftə Maliyyə naziri Samir Şərifov ölkədə qiymətlərin kəskin artmasına münasibət bildirərkən ilginc fikirlər səsləndirdi. Nazir kənd təsərrüfatı və ərzaq məhsulları ilə bağlı dövlət rüsumunun artırılmasına münasibət bildirərkən ərzaq məhsullarının rüsumunda artım olmadığını dedi. "Hamıya bildirirəm ki, heç bir ərzaq məhsullunun rüsumunda bir qəpik də olsun artım yoxdur. Ərzaq məhsullarının qiymətinə təsir edəcək dövlət rüsumlarında artımı yoxdur. Bu, tamamilə əsası olmayan uydurmalardır".

Beləliklə, cənab Şərifovun dediklərindən bu nəticə hasil oludur ki, o, xeyli vaxtdır cəmiyyəti ciddi narahat edən bahalaşma dalğasını inkar edir! Elə ona görə də nazirin sözleri ictimaiyyətde birmənalı qarşılanmadı, müzakirələrə, kəskin əks-reak-

tən daha çox - 13,1 faiz artıb.

2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi (inflasiya göstəricisi) 2020-ci ilin yanvar-oktyabr aylarına nisbətən 105,7 faiz, o cümlədən ərzaq məhsulları, içki-lər və tütün məmulatları üzrə

lərinin, unun, düyüünün, kolbasa məmulatlarının, toyuq, mal və qoyun ətinin, təzə balığın, kəsmiyin, xamanın, qatlaşdırılmış şəkəri südün, pendirin, yumurtanın, kərə və günəbaxan yağları-nın, süfrə marqarının, üzümün, bananın, armudun, pomidorun, xiyanın, badımcanın, biberin, kələmin, kartofun, soğanın, sarımsağın, mərcinin, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, təbii balın, çay, qəhvə və kakao tozunun, kola içkisinin, arağın, ucuzaşma isə əsasən naringinin, limonun, kivinin, narın, heyvanın, xurmanın, almanın, balqabağın, çuğundurun qiymətlə-

Samir Şərifovu çatın vəziyyətdə qoyan rəqəmlər...

Maliyyə naziri bahalaşma barədə rəsmi statistikanı da təkzib edəcəkmi?



sialalarla gətirib çıxardı. Sözügedən mövzuda ötən sayımızda ətraflı bəhs etdiyimizdən Maliyyə nazirinin söylədiklərinin reallığıla təşkil etdiyi ziddiyyəti təkrarlamadıqdan uzağıq.

Ustəlik, rəsmi statistikanın belə, Şərifovu yalanlığı bir şəraitdə!

Məsələ burasındadır ki, elə bu həftə Azərbaycanda bahalaşmaya dair rəsmi rəqəmlər açıqlandı. Məlum oldu ki, ölkədə 10 aylıq inflasiya 5,2%-dən 5,7%-ə yüksəlib. Oktyabr ayında isə illik inflasiya 10% təşkil edib, yəni qiymətlər ötən ilin oktyabr ayı ilə müqayisədə 10% artıb.

Belə ki, Dövlət Statistika Komitəsinin məlumatda o da bildirilib ki, 2021-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,8 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 108,4 faiz təşkil edib. Bu ilin oktyabr ayında əvvəlki aya müqayisədə əhaliyə göstərmiş ödənişli xidmetlərdən daha çox bahalaşma paltar, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillerin təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində qeydə alınub.

2021-ci ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 108,4 faiz təşkil edib.

Bu ilin oktyabr ayında əhaliyə göstərmiş ödənişli xidmetlərdən daha çox bahalaşma paltar, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillerin təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində qeydə alınub.

Göründüyü kimi, rəsmi statistika belə az qala bütün sahələrdə bahalaşma tendensiyasının gücləndiriləcəkini göstərir. Yəni Samir Şərifov keçən həftə üstüörtülü şəkildə bahalaşmanı inkar edib!

Maraqlıdır, Maliyyə naziri yuxarıdakı rəsmi rəqəmlərlə bağlı nə düşünür? Yoxsa Samir müəllim qiymət artımına dair rəsmi statistikanı da təkzib elemək yolu tutacaq?!
Toğrul Əliyev

Yola salmaq üzrə olduğumuz həftə bəzi deputatların Milli Məclisin iclasındaki çıxışları ictimaiyyətdə kəskin narazılıq doğurdu, müzakirələrə yol açdı və ciddi tənqid hədəfinə çevrildi. Məsələn, deputatlardan biri dedi ki, "bəzi millət vəkillərinin evi yoxdur, onlara 220 manat kirayə haqqı verilir, onlara verilən kirayə haqqı artırılsın".

Başqa bir deputat Milli Məclisin avtoparkının yenilənməsini, Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif etdi. Parlament rəhbərliyində təmsil olunan bir nəfərin maşınına mindiyini, "mənim 14 illik maşının onun maşınından yaxşıdır. Bu, dövlətin ali qurumudur. Bura yaxşı maşınlar verilsin, bina tikilsin" söylədi.

Bir sözə, aydın olan odur ki,

teklifləri səsləndirməs indiki həssas dönmədə qəbul ediləndirmi?

İkinci, yuxarıda da vurguladığımız kimi, deputatların rəsmi qazancı Azərbaycan reallığında kifayət qədər yüksəkdir. Üstəlik, bir sıra millət vəkilləri nə qədər təkzib eləməyə çalışsa da, müəyyən biznes imkanlarına malikdir. Qanunvericilik deputatlarla bizneslə məşğul olmaq imkanı verməsə də, millət vəkillərinin öz statuslarından faydalanaraq yaxınlarına biznes qurdularını bilməyən yoxdur. Belə olan təqdirdə deputatların mütəmadi şəkildə öz maddi, sosial-iqtisadi durumlardan şikayetlənməsi anlaşılmazdır. Daha da konkretləşdirək: aylıq məvaci bi 1700 manatdan çox olan millət vəkilləri müxtəlif müavinətlər sayesində hər ay 5 min manata yaxın rəsmi qazanc əldə edirlər. Onlar, həmdə 220 manat kirayə haqqı al-

limlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki? Əger vətəndaş yaxşı yaşamaya istəyirsə, çox işləmeliidir.

Başqa bir deputat dolanışığın ağırlığından gileylenən vətəndaşları nəzərdə tutaraq demişdi ki, Amerikada, İngiltərədə, Fransada və ya Türkiyədə də hamı işlətəmin edilməyib: "Dövlət qulluq vermirsə, sənə torpaq verir. Get orda soğan ek, ailəni saxla..."

Digər bir millət vəkili isə cəmiyyətdəki sosial narazılıqlardan çıxış yolu kimi "hər kəse ayağını yorğanına görə uzatmağı" məsləhət görmüşdü. Başqa bir deputat da buna dəstək çıxaraq demişdi: "Ayağınızı yorğanınıza görə uzadın. Azdır, az ye, çoxdur, çox ye. Adamlar var, çörək yemir, ət yemir, baliq yemir, baş-

"Pulu bizdən Vüqar Səfərli götürürdü" - Təqsirləndirilan şəxs

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.



"Unikal" xəber verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs - "Altun" restoranın inzibatçısı olmuş Şahin İbrahimov dindirilib. O, təqsirləndirilən şəxslərdən yalnız Vüqar Səfərli tanıldığı deyib:

"Altun"da inzibatçı kimi işləmişəm. 2018-ci ildə KİVDF-nin tədbirini keçirirdik. 350-400 tədbirin keçirilməsi nəzərdə tutulurdu. Bu proses dövlət tədbiri olduğu üçün Vüqar müəllimin özü rəhbərlik edirdi. Tədbir başlamışdan 3-4 saat qabaq Vüqar müəllim gəlirdi, tapşırıqlarını verirdi. Prezidentin köməkçisi səviyyəsində keçirilən tədbir idi. Vüqar müəllim tədbir başlamamışdan 250-270 nəfərlik stol açılırdı. Texniki işçilər, sürücülər olurdu, onları da zaldan kənarda kabinetlərə yerləşdirirdik. Tədbir qutarandan sonra şou program olurdu. Tədbirin görünməyən tərəfi də olurdu. Yəni tədbirdən sonra oturanlar olurdu. Normalda 34 min manata tədbiri keçirə bilirdik. Lakin müğənnilər bizlik deyildi".

Prokurorun sualları cavablandırılan şəxs bildirib ki, təbdirdən 10-15 gün qabaq onlara məlumat verilib: "KİVDF nümayəndəsi gəlirdi, sənədlər imzalanırdı. Tender olurdu, lakin biz iştirak etmirdik. Faktiki olaraq menyunu təqdim edirdik, razılaşırdıq. Müğənniləri, şou programı biz təşkil etmirdik. Pulu bizim hesaba köçürürdülər. Şou programın pullu hissəsini bizdən götürür, onlar ödəyirdilər. Çünkü biz o qiymətə musiqi ansamblı və müğənni gətiyre bilməzdik. Tədbirdən sonra pulu bizdən Vüqar Səfərli, ya da nümayəndəsi götürürdü".

Daha sonra "Xəmsə" restoranının icadı Bəxtiyar Fətullayev ifadə verib. O da bildirib ki, tədbirlərin keçirilməsini üçün tenderdə iştirak edib:

"Tenderle bağlı elan vermişdilər. Şərtlər açıqlanmışdı. Biz də sənədlərimizi vermişik, tenderdə qalib gəlmışik. Biz müqaviller imzaladıq. Tədbirinin keçirilməsi ilə bağlı 400 nəfərlik hazırlıq görmüşük. Hətta bir gün qabaqdan zalı boş saxlatdırımdılar. Tədbirinin sonunda akt tərtib olunub. Səhəri gün ödənişlər olub. Heç bir qanunsuz iş görməmişəm. Özümü təqsirli bilmirem".

Prokurorun suallarını cavablandırıran şəxs deyib ki, 400 nəfərlik stol açılsa da, tədbire daha çox şəxs gəlib: "Çünki ele qonaqlar var idi, gelib yarıma saat oturub gedirdi. Orda ele qonaqlar var idi ki, redaksiyalarına belə yemək göndərirdilər, menyuda olmayan içkilər isteyirdilər. Biz tanmış adamlar çox olduğu üçün, çalışırdıq ki, bütün dediklərini edək. Çünkü biz reklam olunurduq. KİVDF bizi reklam edirdi, ondan sonra çox toyalar tuturduq".

B. Fətullayev qeyd edib ki, danışılan məbləğdən 8 faizi geri qaytarılib: "Biz menyuda bir nəfəri 60 manata nəzərdə tutmuşduq. Sonradan məlum oldu ki, 8 faiz artıq pul hesabımıza ödənilib. Ona görə də biz həmin pulu geri qaytarırdıq".

Məhkəmə prosesi noyabrın 23-də davam etdiriləcək.

Azərbaycanda general dünyasını dəyişdi

Azərbaycanda general vəfat edib.

"Unikal" xəber verir ki, ədliyyə general-mayoru Zəvər Qafarov noyabrın 17-de 68 yaşında dünyasını dəyişib. O, Xaçmaz rayonunda dəfn ediləcək.

Qeyd edək ki, Z.Qafarov 1953-cü ildə anadan olub. Uzun illər ədliyyə orqanlarında çalışıb. Daha sonra o, ədliyyə Akademiyasında Elmi tədqiqat və doktorantura şöbəsində işləyib.

Bəzi deputatların absurd mantığı

Həftənin replikası: millət vəkilləri cəmiyyəti qıcıqlandırmaqdan zövq alır?



Azərbaycan reallığında kifayət qədər yüksək maaş alan millət vəkillərinin bir çoxu öz maddi, sosial-iqtisadi durumlardan heç də məmənnun deyillər. Üstəlik, onlar bu qeyri-məmənnunluqlarını hər fürsətdə gündəmə getirirlər. Lakin sonuncu dəfə bəzi deputatların oxşar məzmunlu çıxışlarının, xüsusilə kəskin etirazla qarşılmasına bir yox, bir neçə səbəbi vardır. Üstəlik, həmin səbəblərə haqq qazandırmamaq mümkün deyil.

Söhbət nədən gedir?

Əvvələ, son günlər Ermenistən Azərbaycana qarşı herbi təxribatları aktivləşib. Bu təxribatlar neticəsində şəhid və yaralı xəbərləri gəlir. Belə bir atmosferdə bəzi deputatların şəxsi problemlərini dile getirməsi nə qədər doğrudur? Onların yuxarıdakı

dıqları halda kirayə haqqını ödəməye çətinlik çəkirə, onda aylıq 500-600 manat maaş alan sırvı vətəndaş ne etməlidir?! Olmazmı bəzi deputatlar müəyyən fikirlər səsləndirərkən bu sade gerçəkliliyi də nəzərə alınsın, həmin fikirlərin cəmiyyətdə qıcıqla qarşılana biləcəyini hesablaşın, belədə isə daha çox parlamentin nüfuzunun zərər görəcəyini unutmasınlar!?

Üçüncüsü, vaxtılıq bir deputat maaşı ilə dolanmadıqda çətinlik çəkən müəllimlərə işdən sonra fəhləlik etməyi təklif etmişdi. O bildirmişdi ki, əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır: "Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəl-

qa şey yemir ki, forma saxlayır. Yəni demək istəyirəm ki, çox yemək insanı tez qocaldır".

Bütün bu qalmaqallı açıqlamalar niyə xatırladırıq? Sadə səbəbdən: bir halda ki, millət vəkilləri dolanışığının ağırlığından şikayətlənlərlə əlavə iş tapıb qazanc əldə etməyi, soğan əkib ailəsini saxlamağı, qənaətcil olmayı məsləhət görürlərə, elə isə onların özləri də həmin məsləhətlərdən faydalana bilməzlərmi?

Və sonda: həqiqətən maraqlıdır, doğrudanmır, bəzi millət vəkilləri cəmiyyəti qıcıqlandırmaqdan zövq alırlar? Yoxsa niyə ictimai rəyde haqlı təpkilərə səbəb olan açıqlamalar verməyi, çıxışlar eleməyi, az qala, vərdişə çevirsinlər ki!?

Sənan Mirzə

Üçtərəflı görüşə mane olmaq cəhdləri - Ermanistan masaya oturdular



Sərhəddə baş vermiş döyüşlər noyabrın əvvəlindən başlayan və 2020-ci il Tovuz hadisərinin sənəarısını xatırladan təxribatların nəticəsidir. Buna 8 Noyabr - Zəfər bayramı zamanı Şuşa ətrafında təxribat, noyabrın 9-u ordumuzun Kəlbəcərdəki mövqelərinə yol çəkən mühəndis texnikalarının atəş tutulması, həmin gün Qaragöl ətrafında 60 hərbçinin post qurmaq cəhdini və s daxildir.

Təxribatların nəticəsi nə olacaq, sənəari yenidən təkrarlanır?

Modern.az-in mövzu ilə bağlı suallarını cavablandırıran siyasi ekspert Asif Nərimanlı deyib ki, bütün bunlar üçtərəflı görüşə mane olmaq cəhdleridir:

"Müharibənin ildönümü ərefəsində belə xəbər yayıldı ki, Moskvada üçtərəflı görüş olacaq. Fikrimcə, üçtərəflı görüşün əsas gündəmi de kommunikasiyaların açılması idi. Çünkü məsələ Rusiyanın da marağında idi. Kommunikasiyanın açılması üçün də sərhəddin müəyyənleşməsi prosesine başlanılmalı, məsələ paralel şəkildə aparılmalıdır. Güman ki, keçiriləcək görüşdə iki məsələ gündəm idi. Biri kommunikasiyanın açılması ilə bağlı qrafikin təsvir edilməsi idi, yəni hansı yolların inşasına na vaxt başlanılacaq. Digəri buna paralel olaraq, sərhəddin hansı xərite üzərində müəyyənleşdirilməsi və ya sərhəddin delimitasiya və demokrasiyası ilə bağlı razılığın əldə edilmesi idi".

Onun sözlərinə görə, Peskovun ardınca Paşinyanın açıqlaması göstərdi ki, Ermənistən tərəfi buna razı deyil: "Ermənistən tərəfi iki plan üzərində işləyirdi. Birinci olaraq Qarabağda təxribatlara başladılar, burada əsas məqsəd gərginliyi Azərbaycanın daxilinə köçürmək cəhdidi idi. Eyni anda 60-a yaxın hərbçi Qaragöl ətrafında Azərbaycan postlarının arasındaki yolu kəsməyə cəhd etdilər. Bu, həm mövqe tutmaq, həm də Azərbaycan postunu mühasirəyə almaq taktikası idi. Məqsəd masada Ermənistən tərəfinin əlini gücləndirmək idi. Paşinyan da anlayırdı ki, bu görüşə getməlidir, bu proses olmalıdır. Bu işlərlə bağlı müsbət irəliliyişlər var idi. Qəfil proses bu səviyyədə gərginləşdi. Ermənistən tərəfi davamlı olaraq təxribata əl atdı. Nəticədə istədiyi olmadı, Azərbaycan əsgəri düşmənin cavabını layiqincə verdi. Bu məsələ Ermənistən daxilində narahatlılığı səbəb oldu və Paşinyan Karapetyanı vəzifəsindən uzaqlaşdırmaqla məsələni onun üstüne yaxdı. Ardınca isə Papikyan posta getirdi. Son olan hadisələrin məqsədi ikinci planın işə salınması idi. Burada Rusiyani çətin vəziyyətə salmaq isteyirlər. Bele etməklə Rusiyadan kömək almaq məqsədi güdürlər. Ən pis halda isə buna nail olmazlarsa, Paşinyan hansısa sənədə imza atacaqsa, burada günahkar olaraq Rusiyani göstərsin. Azərbaycan tərəfinin cavabı Ermənistən tərəfindən ki-fayət qədər ağır qarşılandı. Bütün bunlar göstərir ki, Ermənistən öz niyyətinə nail ola bilmədi".

Bundan sonrakı proseslərdə nələr gözlənilə bilər?

"Birinci olaraq atəşkəs işinə baxmayılıq. Bununla bağlı Azərbaycan tərəfinin hansısa rəsmi açıqlaması olmadı. Ermənistən tərəfi bu barədə məlumat yadı. Bu atəşkəse necə nail oldular?

Ermənistən tərəfinin Rusiyada səyələri nəticəsində bu razılışmaya nail oldular. Təbii ki, döyüşün dayandırılması ilə bağlı Azərbaycan tərəfinin də şərtləri olub və bunları irel sürüb.

Birinci görüşün müəyyən olunması, sərhədlərin müəyyənleşməsi ilə bağlı işlərin başlanması ola bilər. Fikrimcə, bu razılışmalar olub ki, atəşkəs olub. Bundan sonra isə Rusiyanın vasitəsi ilə üçtərəflı görüş keçiriləcək. Bu görüşdə həmin məsələlər müzakirə olunacaq. Lakin həm də Azərbaycan tərəfi düşmənə qarşı hər an hazırlı dayanıb. İstisna deyil ki, Ermənistən tərəfi yenidən təxribatlara əl atsın. Bu döyüşlərin də nəticələri olmalıdır. Bu da masada Azərbaycan tərəfinin istəyi ilə olan işlədir. Ermənistən tərəfi bundan sonra masaya oturmağa məcbur olacaq", - deyə ekspert bildirib.

Azərbaycanın futbol üzrə milli yığma komandası bir-birinin ar- dınca rüsvayıcı nəticələrə imza atmağa davam edir. İş o yerə çatıb ki, nəinki ölkənin futbol azarkeşləri, hətta idmanın bu növünə tamamilə laqeyd vətəndaşlarımız belə təkcə sosial şə- bəkələrdə yox, real həyatda da qəzəblidirlər, bu nəticələrə üşyan püşkürürlər. Çünkü milli komanda Azərbaycanın adın- dan çıxış edir və onun hətta Lüksemburq kimi "cirtdan" ölkə- lərin yığmalarına məglubiyyəti vərdişə çevirməsi hər birimizin şəninin toxunur!

Birçə AFFA-dakilardan başqa! Bu qurumun baş katibi Elxan Məmmədov və ətrafindakılar milli komandamızın düşdürüyü biabırçı durumu kənardan izləməklə məşğuldurlar. Bəli, sadəcə, izləməklə məşğuldurlar, çünkü onların nəinki müasir futbol barədə təsəvvürlərinin olmadığı açıq görünür. Eyni zamanda məlum

rə bu yola əl atırlar. Görürlər ki, həmin paylaşımların altında minlərlə azarkeş onları "ağ yuyur, qara sərir", ona görə də qaçmağa, gizlənməyə üstünlük verirlər!

Lakin reallıqdan hara qaçmaq, gerçəklilikdən necə gizlənmək olar ki! Lap qaçsan, gizlənsən belə haracan qaçacaqsan, nə vaxta-

nun arxasından durub, AFFA-ya ayaq açmasıyla Azərbaycan futbolu məhv olmağa başladı. Ele yerə çatmışlıq ki, artıq "cirtdanlar" da bizim üçün nəhəngdi. Özümüzü cılızlaşdırıb cirtdənən cevriblər. Anadolu türkləri illər öncə acınacaqlı məglubiyyətlərən sonra "yıkılmadık, ayaktayık" deyirdilər. Biz isə yixilmişiq, ay- ağa qalxa bilmirik. Yaxamızdan da yapışib, yerlə ora-bura sürüyürələr. Ağırı, çox ağır!"

Və sonda: gələn il Qəterdə keçirilən Dünya Çempionatının seçmə tsiklindəki biabırçı nəticələrən, qrupu cəmi bir xalla bitirmeyimizdən sonra bəziləri yene başlayıblar bütün problemi yığı-

Elxan Məmmədovun futbolumužu sürükədiyi kabus...

Daha nə baş verməlidir ki, AFFA-nın Baş katibi tutduğu postdan uzaqlaşdırılsın?



olur ki, Məmmədov və yan-yörəsi ölkənin futbol təsərrüfatının düzgün idarə edilməsi istiqamətində də nələrə etmək qabiliyyətindən, təcrübəsindən məhrumdur. Ona görə də problemləri "xalça altına süpürməklə" milli komandamızın ürək ağrından durumunu gizlədə bileceklerini zənn edirlər. Belə olamasayı, AFFA-nın rəsmi "feysbuk" səhifəsində həm əsas, həm də aşağı yaş qrupları üzrə milli komandalarımızın nəticələri ilə bağlı nəsə paylaşılları!

İdman yazarlarından birinin haqqı olaraq vurğuladığı kimi: belə görünür, AFFA başbilənləri sosial şəbəkələrdə şəhər yarananların sayılırdı. Kimlərinə parta, iş mərkəzindəki qeydiyyatçı stolu-

dek gizlənəcəksən?

Həqiqətən acınacaqlı vəziyyətdir: həmin idman yazarının haqqı olaraq vurğuladığı kimi, bir vaxtlar "Nazim Süleymanov "Alaniya"nın Rusiyada çempionluğa daşıyanda, Vəli Qasimovun soraqı İspaniyadan geləndə, Qurban Qurbanov vurdugu iki qolla serbləri şoka salanda, Dmitri Kramarenko Azərbaycan üçün canını meydanda qoyanda indi Azərbaycan futbolunu məhv edənlər bu sahədən xeyli uzaqda idilər. Məktəb partasının arxasında əyləşirdilər. Onda heç Lüksemburqda futbol oynaması bacarmayan, Avropanın "cirtdan" yığmalarından sayılırdı. Kimlərinə parta, iş mərkəzindəki qeydiyyatçı stolu-

mamızın baş məşqçisində görməyə. Belə təessürat yaranır ki, baş məşqçi deyişsə, milli komandanın acınacaqlı durumu da dəyişəcək.

Yanılırsınız, xanımlar və cənablar, yanılırsınız!

Cünki Elxan Məmmədov və ətrafindakılar ele sizin kimi düşünür, heftə səkkiz, mən doqquz millimizə yeni baş məşqçi gətirərək öz bacarıqsızlıqlarını örtbasdır eləməyə çalışırlar. Ancaq anlamaq istəmirək ki, problem yığmanın başına gətirilən mütəxəssislərdə deyil. Baş məşqçilər dən "günah keçisi" düzəldib onları əvəzləməklə millimizin oyununda, nəticələrində yaxşılığı doğru dəyişiklik baş verəcəyini gözləmək boş işdir.

Bir dəfə də yazmışıq, yenə yazırıq, lazım geldikcə, yeri düşdükcə tekrarlamadıqdan da yorulmayacaq: uğura nail olmağın yolu Elxan Məmmədov və ətrafindakıların ölkə futboluna indiye qədərki yanlış, daha çox şəxsi maraq və mənfeətlərə hesablanmış yanaşmasının dəyişməsindən keçir.

Əlbəttə, en yaxşısı elə AFFA rəhbərliyində dəyişiklik olardı, lakin bu mümkün deyilsə, Baş katib və komandası barı eyni səhvləri təkrarlayıb sonda düzü tapacaqlarına ümid eləməkdən çekinməlidirlər.

Azərbaycan millisi hər birimizindir. Azərbaycan millisi Azərbaycan futbolunun şərəfidir. Onu belə biabırçı oyuna, nəticələrə məhkum eləmək yolverilməzdır, qəbahətlərin ən böyüküdür. Buna kimsənin, - başda da Elxan Məmmədov və ətrafinin - əsla və əsla haqqı yoxdur!

Hüseyin İsgəndərov

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslerinin təbiyəsi



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

Vətən müharibəsi gənclərin vətənpərvər ruhda təbiyə olunmasında örnak rolunu oynayacaq...

Kamran Əsədov: "Vətənpərvərlik pedaqoji prosesdə tədris olunan mövzunun məqsədində mütləq yer almalıdır. Dərsliklər hazırlanarkən bu prinsip nəzərə alınmalıdır"

44 günlük müharibə nəticəsində ordumuzun göstərdiyi şücaət gələcək nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Ərazi bütövlüyüümüzü təmin etmək üçün düşmənin üzərinə yeriyən mərd vətən oğulları ölümün gözünə dik baxaraq Vətən uğrunda canından keçməyi bacardılar.

İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsində şəhadətə qovuşanların adı tarixə əbədi həkk olunub. Bu gün Vətən uğrunda döyüşən gənc nəsil milli mənlik şüurunun formallaşmasında böyük rol oynayır. Hər kəs onların keçdiyi şərəflə həyat yolunu özünə örnek hesab edir, ondan nümunə götürür. Bu gün gələcək nəslin vətənpərvər ruhda təbiyə olmasında təhsil müəssisələrinin də üzərinə böyük iş düşür. Gənc nəslin vətənpərvərlik ruhunda təbiyə olunması müəllimlərin qarşısında duran en mühüm vəzifələrdən biridir. Uşaqlara təhsil, elm verməkə yanaşı, həm də onları yetkin bir vətəndaş kimi yetişdirmək, onlarda vətənə, torpağa sədaqət, lazım gələrsə, Vətən yolunda şəhidliyə hazır olmaq ruhu aşilanmalıdır.

Təhsil eksperti Kamran Əsədov deyir ki, orta ümumtəhsil məktəblərinin əsas funksiyası cəmiyyət üçün təkcə biliqli və bacarıqlı şəxslər yetişdirmək deyil, eyni zamanda vətənini, dövlətini sevən, Azərbaycanın dəyərlərinə hörmətlə yanaşan bir vətəndaş yetişdirməkdir: "Təhsilin, xüsusən də orta təhsilin əsas funksiyası vətəndaş, şəxsiyyət yetişdirməkdir. Azərbaycanın 5 min ilə yaxın dövlətçilik tarixində Qarabağ müharibəsi çox əhəmiyyətli və xüsusi yer tutur. Tariximizə nəzər salsaq görərik ki, yaratdığımız dövlətlər daha çox ərazi itkiləri ilə yadda qalıb. Amma 44 günlük Vətən müharibəsi Azərbaycanın 5 min ilə yaxın dövlətçilik tarixində xüsusi bir hadisədir. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu itirdiyimiz torpaqları özümüzə qaytardı.



Burada Azərbaycan igidləri yalnız silah və texnika gücü ilə yox, eyni zamanda, fərdi şücaətləri ilə yadda qaldı. Ona görə də, 44 günlük müharibənin hər günü yox, hər saatı şagirdlərimizə örnək olaraq çatdırılmalıdır. Tarix dərsliklərində elə faktlar olurdu ki, şagirdlərə öyrəndən əziyyət çəkirdik. Məsələn, xarici ölkələrin hərb və döyüş tarixindən nümunə getirirdik. Artıq Prezident İlham Əliyevin özü Azərbaycanı bütövləşdirən və gücləndirən bir şəxsiyyətdir. Bundan sonra Vətən müharibəsində iştirak edən generallarımız barədə şagirdlərimizə məlumat verilməlidir. Yalnız dərsliklərde yox, həmçinin, müxtəlif əsər və filmlərdə qəhrəmanlıq tariximizi eks etdirməliyik. Gəncərimiz Polad Həşimovun həyatından və döyüş yolundan nümunə götürülməlidirlər. Eyni zamanda, digər qəhrəman sərkərdələrimizi dərsliklərimizə gətirməliyik. Bu günə qədər tarix dərsliklərimizdə daha çox məglubiyyət ruhunda və ərazi itkisi fonunda tarixi faktları qeyd etmişik. İndi isə ikinci Qarabağ müharibəsində yaşılananlarla bağlı yeni bir nümunə olacaq. Bütün dərsliklərimizdə qəhrəmanlıq nümunələrimizə yer verməliyik ki, gənc nəslimiz vətənpərvər ruhda böyüyə bilsin.

Gülayə Mecd

Ekspert onu da deyir ki, təkcə tarix və ədəbiyyat dərslərində yox, bütün fənlərdə müəyyən informasiyalar verilməlidir. Həmçinin fənnindən asılı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duygusunu öyrətməyi bacarmalıdır: "Çünki müəllim məktəbdə ilk növbədə şəxsiyyət yetişdirir və çalışmalıdır ki, həmin şəxsiyyət də vətəninə, millətinə layiq bir tərzdə yetişsin. Keçirilən dərslərdə işğal olmuş torpaqlarda fədakarlıqla döyüşən Milli qəhrəmanlarımızı, Qarabağ haqqında uşaqlara Qarabağı tanıtmaq, onun başına gətirilən faciələri aşılamaq lazımdır. Şagirdlərə vətənə olan sevgi hissini,



Buraxılış imtahanlarından azad olunan şagirdlərin sayı

2020/2021-ci tədris ili üzrə ümumtəhsil müəssisələrində IX və XI sinif buraxılış imtahanlarından azad edilən şagirdlərin sayı açıqlanıb.

"Unikal"ın məlumatına görə, bu barədə Dövlət imtahan Mərkəzinin 2020/2021-ci tədris ili üzrə ümumtəhsil müəssisələrində təhsil almış məzunlar barədə statistik məlumatlarında məlumat verilib. Ötən tədris ilində IX siniflər üzrə buraxılış imtahanlarından azad edilən şagirdlərin sayı 862 olub, onlardan 848 nəfərin yekun attestasiyası aparılıb.

XI siniflər üzrə isə 147 nəfər buraxılış imtahanlarından azad edilib, onların hamisinin yekun attestasiyası aparılıb.

İtkin düşən rəfiqələr tapıldı



Azərbaycanda gənc qızlar itkin düşüb. "Unikal" Report-a istinadən xəbər verir ki, hadisə noyabrın 4-də Şəki və Qəbələ rayonları ərazisində qeydə alınıb.

Belə ki, Şəki rayon sahini, 2002-ci il təvəllüdü V.N (ad, soyadı şərti) və onun rəfiqəsi, Qəbələ rayon sahini, 2003-cü il təvəllüdü H.F evdə çıxaraq bir daha geri qayıtmayıblar.

Daha sonra hər iki şəxsin Bakı şəhərində olundular müəyyən olunub. Onlar Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək özlərinə qarşı hər hansı qanun pozuntusunun baş vermədiyini, öz istəkləri və şəxsi işləri ilə əlaqədar həmin müddət ərzində Bərdə şəhərində olduğunu bildiriblər.

Araşdırma zamanı V.N və H.F Məhkəmə-Tibbi Ekspertizasından keçməkdən imtina ediblər.

Faktla bağlı araşdırımlar aparılıb.

115 nəfar toya buraxılmadı

Noyabrın 17-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublikə ərazisində 63 toy şəhərinin monitoringini həyata keçirib.



Daxili İşlər Nazirliyindən (DİN) "Unikal"aya verilən məlumatə görə, monitoringlər şadlıq saraylarında keçirilən şəhərlikləri əhatə edib.

Monitoringlər nəticəsində toy şəhərliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 15 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 131 nəfər "COVID-19" pasportu olmadığına görə şəhərlikləri pozduqlarına görə.

Şəhidlik və qazılık döyüş si-nağında ən uca məqamlar- dir. Bu şərəfli yolu keçən mərd oğulların mənəvi güc mənbəyi Vətən sevgisi və döyüşçü ləyaqətidir. Vətən torpağının müqəddəsliyini dərk edən və uğrunda vu- ruşmağı öz qeyrət borcu bi- lən döyüşçüyü tuşlanan düşmən güləsindən onun iradəsi bùdrəməz, döyüş ru- hu, qətiyyəti yenilməz.

Döyüş meydanında hünər nümunələri göstərən cəngaver oğulları 44 günlük Vətən mühari-bəsi də bize yaxından tanıtıcı. Daxili İşlər Nazirliyi Daxili Qo- şunlarının Vətən mühari-bəsində iştirak edərək ağır yaralanan və sağlamlığını itirən, bu səbəbdən ehtiyata buraxılan qazi hərbi qul- luqçularını da döyüş yolumuzla bağlı tədqiqatlarımızdə diqqət mərkəzində saxlayırıq. Onlardan biri ehtiyatda olan gizir Söhbətov Elsevərin özü və ailəsi ile görüşdüm, komandiri, döyüşçü yoldaşları, onu müalicə edən həkimə tele- fonla zəng vuraraq məlumatlar topladım.

O, 8 iyul 1990-ci ildə Abşeron rayonunun Novxanı kəndin- de anadan olub. Atası Cəmşid Söhbətov və anası Ülker Söhbətova əslən Qobustan rayonunun Sündü kəndindəndirlər. Həmin kənddən 24 nəfər soydaşımız Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zir- vəsinə ucalıb.

C.Söhbətov Birinci Qarabağ mühari-bəsində iştirak edib. 1992-1994-cü illərdə Tərtər-Ağ- dərə bölgəsində könüllü olaraq döyüş yolu keçib.

Söhbətovlar ailəsində bir qız, üç oğlan övladı böyükərək boyabaşa çatıb. Böyük övlad olan El- sevər Bakının Suraxani rayonunu Hövəsan qəsəbesindəki şə- hid Elçin Qaranzadə adına 270 sayılı tam orta məktəbdə 4-cü sınıfadək, Novxanıdakı Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseyn- zadə adına 1 sayılı tam orta mək- təbdə isə 9-cu sinfə qədər oxuy- ub.

Məktəbli olduğu illərdə Elsevər Novxanıdakı "Samuray" klubunda karate idman növü ilə mə- şğul olub. "Samuray" klubundan ona verilən sertifikatda 9 kyu (göy zolaqlı) kəmərinə layiq görüldüyü barədə qeydlər öz ek- sini tapıb. Bundan əlavə, o, 2005-ci ilin may ayında Fərqanə Hüseynovanın xatiresinə hər olunmuş "Kyokuşin karate" növü üzrə respublika turnirində III yeri tutub və müvafiq dərəcəli dip- lomla mükafatlandırılırlıb.

2006-2010-cu illərdə Elsevər Bakı Dövlət Rabitə və Nəqliyyat Kollécində təhsil alıb. Kollécə lokomotiv və vaqon təsərrüfatı üzrə texnik-mexanik ixtisasına yiyələnilib.

2010-cu ilin aprel ayında El- sevər müddətli həqiqi hərbi xid- metə çağırılıb. Daxili Qoşunların Bakı şəhərinin Nərimanov rayonundakı (həzirdə Hacıqabul rayonunda yerləşən) "N" sayılı hərbi hissəsində ilkin təlim dövründən sonra hərbi and iştir. Sonra qo- şunların Gəncə şəhərində yerləşən "N" sayılı hərbi hissəsinin ko- mandant bölüyündə xidmet edib, ona "baş əsgər" hərbi rütbəsi ve- rilib. Hərbi xidmet borcunu vic-

danla yerinə yetirərək 2011-ci ilin oktyabr ayında tərxis olunub.

Müddətli həqiqi hərbi xidmət- dən sonra bir müddət tikintidə fəhlə işləyib, zəhmətkeş gənc olaraq valideynlərinə köməyini əsirgəməyib.

2013-cü ilin iyun ayında El- sevər Daxili Qoşunların Sum- qayıt şəhərindəki "N" sayılı hərbi hissəsinə müddətən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Vətənpərvər gənc kimi həyatını hərbi xidmətə bağlamağı qərar verib. Bu hərbi hissədə hərbi xid- meti dövründə xüsusi vasitələrin tətbiqi bölməsinin xüsusi vasitələrin tətbiqi qrupunun yarımqru-



Qalib döyüşçü kimi ailəsinə DÖNDÜ...



punda meteomüşahidəçi-atıcı, manevr qrupunda yarımqrup komandiri, xüsusi təyinatlı dəstənin xüsusi həmələ qrupunda yarımqrup komandırı vəzifələrinə təyin edilib, "gizir" hərbi rütbəsinə dək yüksəlib. Tutduğu vəzifələrdə komandanlığın etimadını doğrulub, nümunəvi xidməti nəzərə alınaraq, barəsində müxtəlif növ həvəsləndirmələr tətbiq olunub.

Xidmət etdiyi bölmələrin təyinatından irəli gələn döyüş tapşırıqlarının yerinə yetirilməsinə dəim hazır olmaq üçün təlimlərdə əzmkarlıq göstərib, silah və xüsusi vasitələrin texniki xüsusiyyətlərini dərinlənən mənimsəyib. Təbeliyindəki yarımqrupun döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi yönündə öz bilik və bacarığını əsirgəməyib.

Söhbət zamanı Elsevər məlumat verdi ki, hərbi xidmet dövründə paytaxtımızda keçirilən bir sira beynəlxalq əhəmiyyətli yarışların təhlükəsizliyinin təmin olunmasına iştirak edib. Bununla yanaşı, ayrı-ayrı fəvqələdə hadisələr zamanı qarşıya qoyulmuş xidməti tapşırıqları məsuliyyətə yerinə yetirib.

O, yüksək fiziki hazırlığı, hərbi qulluqçuların iştirak etdikləri müxtəlif yarışlarda öz məharəti ilə fərqlənib. Armrestlinq üzrə yarışda 1-ci yer tutduğuna görə

hərbi hissə komandırı tərəfindən fermanla mükafatlandırılıb.

Vətən mühari-bəsindən evvel Elsevər xüsusi təyinatlı bölmələrin taktiki hazırlığı üzrə praktiki təlimlərdə iştirak edərək öz döyüş qabiliyyətini artırıb.

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən mühari-bəsine yollanan qoşunların xüsusi təyinatlıları arasında Elsevər də vardı. Onun döyüş yolu 27 sentyabr - 2 oktyabr 2020-ci il tarixlərində Cəbrayıl rayonu ərazisində keçib. Bu istiqamətdə düşmənin müdafiə xəttinin yarılması, postlarının ələ keçirilməsi, silah-sursatını, texnikasını cəmləşdirdiyi atəş nöqtələrinin susdurulması kimi çətin döyüş tapşırıqlarının yerinə yetirilməsində xüsusi təyinatlıları şücaət göstəriblər. Bu döyüşlərdə Elsevər düşmənə qarşı xüsusi təyinatlıya xas cəsurluqla vuruşub, öz silahından açdığı sərəst atəşlə onlarla işğalçını məhv edib. Onun və döyüşçü yoldaşlarının inadlı həmlələrinə düşmən davam getirə bilməyib.

Sumqayıtdakı "N" sayılı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri, Vətən mühari-bəsi iştirakçı mayor Ələsgər Muxtarov Elsevəri hərbi xidmətde olarkən öz funksional vəzifələrinin öhdəsindən gələn, təbeliyindəkilərə

sevər alın nahiyesini dələrək sağ qulağının üstündən çıxan snayper güləsindən ağır yaralanıb. Onun şəhid olduğunu zənn edilər. Ancaq xırıltılı səsi və nəbzinin döyünməsindən sağ qaldığı məlum olub, döyüş meydanından silahdaşları tərəfindən çıxa- rılıb.

Sumqayıt şəhərindəki "N" sayılı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmələ qrupunda atıcı, Vətən mühari-bəsi iştirakçı, müddətən artıq həqiqi herbi xidmət hərbi qulluqçusu çavuş Beyrut Rəhmanov bildirdi ki, o da Elsevəri 2018-ci ildən tə- niyir. Onun etibarlı və qayğıkes

silahdaş olduğunu vurguladı. Döyüşlərdə onun qorxmazlığı yoldaşlarını da ruhlandırdı. Beyrut qazını yaralandığı yerden təxliyyə etmiş bir neçə hərbi qulluqdan biridir. Silahdaşının xi- lası üçün həmin anda bütün mümkün olanı edib.

Elsevərin həyata qaytarılma- sında, onun sağlamlığını bə- pasında Bakı Neyrocərrahiyə Xəstəxanasının baş həkimi Fərid Təqdirov, bu xəstəxanada ney- rocərrahlar Nicat Muştaqov və Elşən Hüseynzadənin böyük zəhməti var. Peşəkar həkimləri- misin Ağcabədi Rayon Xəstəxanasi və Bakı Neyrocərrahiyə Xəstəxanasında apardıqları çə- tin cərrahi əməliyyat, uğurlu müalicə qazımızı ölümün pəncə- sindən qoparıb, ailəsinə qovuş- durub. Qəlebə xəbərini də Elsevər xəstəxanada tibb işçilərindən eşidib, həmin məqamı həyati boyu unutmayacağını bildirdi.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 24 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə gizir E.Söhbətov "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

II qrup əlil olan Elsevərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir, habelə pensiya təyin olunub.

2015-ci ilin noyabr ayında El- sevər Rübəbə xanımla ailə qu- rub. Nilay, Nuray və Nihad adlı üç azyaşlı övladları var. Nihad Vətən mühari-bəsindən sonra dünyaya gelib. Doğmalarının se- vgisi və qayğısı ona ağır yara- lanmanın fəsadlarını aradan qaldırmağa mənəvi güc verir. Bün- dan sonrakı həyatının öz axarına düşməsində bu amil çox vacibidir.

Atası onunla qürur duyduğu- nu söylədi. "Bizim edə bilmədiyi- mi igid övladlarımız etdilər, bu gün qalib xalq olaraq yaşayırıq"- deyə vurğuladı.

**Yalçın Abbasov
DİN-in Daxili Qoşunlarının
veterani, tədqiqatçı-jurnalist**

Zori Balayan yenidən xortlayıb - Vilayət Quliyev: "İçimi bir qorxu almışdı"



"Özünü, övladlarının gələcəyini düşünən ermənilərin əslində İrəvanın Teatr meydanında dar ağacından asmalı olduqları Zori Balayan yenidən xortlayıb və hayllara yaxın gələcəkdə mütləq "Şuşidə" Qazançı kilsəsinin qələbə zənginin sədaları altında "Astvas! Xristos! Hayastan!" deyə bir-birlərinə sarılıcaqlarının "müjdəsini" verib".

Bunu Azərbaycanın Macaristandakı sahib səfiri Vilayet Quliyev-

ev erməni terrorunun ideoloqlarından biri, yazıçı Zori Balayanın ortaçıda peyda olmasından danışarkən deyib.

V.Quliyev işgaldən azad olunmuş Şuşaya ilk səfərindən sonra (avqust, 2021) yazdığı təessüratdan bir parçanı xatırladıb: "Etiraf edim ki, dəhşətli 1992-ci ildə Şuşanın işgal sarsıntısı, şoku bir az səngiyəndən sonra içimi başqa qorxu almışdı. Yəqin ki, eyni hissələri minlərlə soydaşımız da yaşayıb. Düşünürdüm ki, tezliklə dünya-

nın her yerindən erməni zənginləri tökülsüz Qarabağa gələcəklər. Milyonlar xərcleyib Allahın hər şeyi xəsavətlə bəxş etdiyi Şuşada qısa zamanda cənnət yaradacaqlar. Onu dünya miqyasında bir erməni brendinə çevirəcəklər. Ən məşhur dağ kurullarını kölgədə qoyan yeni, möcüzəvi bir şəhər inşa edəcəklər. Sonra da bütün aləmə car çəkəcəklər ki, "gəlin, baxın, bu torpağın, bu yerlərin həqiqi sahibinin kimliyini, onun nələrə qadır olduğunu görün! "Vəhşi köçərilerin" məhv etdikleri qədim erməni şəhərini təzədən qurdug, həyat verdik. Təkcə adını deyil, simasını da yenilədik. Hər şeyi kökündən dəyişdik. Baxın, ermənilərin vətən sevgisinin nə olduğunu görün!".

Amma əvəzində nə gördük? Büyük bir xarabazarlıq! Ve bu xarabazarlıqlıda səfələt içinde günlərini keçirən, dağıntılar arasında kölgə kimi sürünən, Şuşanın keçmişindən xəbersiz, gələcəyinə laqeyd neandertal təfəkkürlü bir ikiayaqlı sürüsü. Bu sürü mövcud olanı dağıtdı, amma yeni heç bir şey qurmadi, qura bilmədi.



"Erməni asırlar hala geri verilməməlidir" - Hüquqşunas şərtləri AÇIQLADI

"Azərbaycanın Ermənistana sərhədləri 30 ildir ermənilər tərəfindən öz mülkləri kimi istifadə edilib və ən uyğun bildikləri nöqtələrdə müşahidə məntəqələrini, hərbi postlarını, döyüş mövqələrini-istehkamlarını qurub, yerləşiblər. İndi 1991-ci ildəki sərhədlərə qayitmaq ermənilər üçün sancı yaradır və hətta haray-həşir qoparırlar ki, Azərbaycan onların ərazisinə girir. Çünkü, onlar illərdir Azərbaycanın suveren ərazilərini "özünüküleşdirib", yollar çəkib, kəndlər, qəsəbələr salıb, evlər tikib. Bir sözlə rəsmi sərhəd xətlərini tanımir və tanımamaq istəmir".

Modern.az-in məlumatına görə, bunu hüquqşunas Ələsgər Məmmədli sərhəddə yaranmış vəziyyəti şərh edərkən bildirib.

Eksperthin sözlərinə görə, Kəlbəcər və Laçın rayonlarının Ermənistana sərhəd olan ərazilərdən baş verən son incidentin də başlıca səbəbi budur: Ermənistən Azərbaycanın dövlət sərhədlərini, suveren ərazilərini tanımadıq istəyim.

"44 günlük müharibədən təsdiq olundu ki, sülhə yekunlaşmadı. Rusiyanın basqısı ilə münaqişə 10 noyabrda "atəşkəs bəyanatı" ilə sadəcə donduruldu. Necə ki, 1994-də olan atəşkəs razılığı kimi. Sadəcə bu atəşkəsin (sülhün yox, məhz atəşkəsin) Ermənistən üçün əlavə şərtləri də oldu. İşğalda qalan 3 rayonun Laçın istisna olmaqla ərazilərinin tam boşaldılması, Azərbaycanı Naxçıvanla birləşdirən yolların açılması öhdəliyi kimi".

Ə.Məmmədli deyir ki, 10 noyabr atəşkəs bəyanatı mahiyyət olaraq sülh müqaviləsini getirməli idi.

"Çünki, Ermənistən ordusu hərbi məğlubiyyətə uğramış, Rusiyanın müdaxiləsi olmasa sülh yox, Məğlubiyyət Sazişinə imza atmalı olacaqdı... Lakin Ermənistən cəmiyyəti (hakimiyyəti bir az daha praqmatist ola bilir), xüsusi siyasi müxaliflər sülhə hazırlıq deyil".

Hüquqşunasın sözlərinə görə, sülh müqaviləsinin imzalanması hər iki ölkənin qarşılıqlı suveren ərazilərini qəbul etmək və digərinin əraziləndəki hər hansı hissəyə haqq iddia etməməkdir.

"Sülh müqaviləsi qarşılıqlı olaraq münaqişəni və onun nəticələrini tarixə buraxıb, yaraları sarmaq, yeni qonşuluq münasibətləri inkişaf etdirməkdir, mümkün əməkdaşlıq yollarını axtarmaq, kommunikasiyaları açmaqdır.

Ermənistən cəmiyyəti özünü illərdir şırtırkı "Böyük Ermənistən" şarına o qədər inandırıb ki, hətta 44 günlük müharibədə Rusiyanın müdaxiləsi olmasa tamamilə məhv olacağını da unudaraq, revanşist deyimlərdən və hərəkətlərdən çəkinmir, buna cəhd edir.

Belə revanşist cəhdələr hələ 10 noyabr bəyanatından bir keçməmiş 2020-ci ilin dekabrında Hadrut ətrafında, sivil vətəndaşlarımız öldürdü və əvvəl əməliyyatla çox sayıda erməni silahlıları ələ keçirildi. İki gün önce baş verən döyüşlərdə yene sağ ələ keçirilən silahlılar var. Hadrut ətrafında ələ keçirilənlər birbaşa terrorist-diversiya qrupları olsa da, son incidentdə ələ keçirilənlər sərhəddə baş verdiyindən rəsmi Ermənistən ordusu mənsublardır və hərbi esir statusundadırlar".

Ə.Məmmədli bildirib ki, Azərbaycan tərəfi çox təssüf ki, müxtəlif beynəlxalq basıqları da nəzərə alaraq, Sülh müqaviləsi bağlanmadan bəzi erməni silahlılarını ölkəsinə geri qaytarırdı.

"Öslində Sülh Sazişini bağlamayan Ermənistən sülh istəmədiyinə görə hərbçiləri sülhədək geri verilməməlidir. Hər təxribatdan sonra tərkisələr edilib, zərərsizləşdirilən erməni əsgərlərini geri vermek, yeni revanşist addımları da bir anlamda təhrik edir. Son qarışdırma ələ keçirilən hərbi əsirler məhz sülh sazişini bağlayana dək Azərbaycan tərəfindən geri verilməməli, bu şəxslərin ölkələrinə qaytarılması sülh razılaşması şərtinə bağlanmalıdır.

Bir məsələni de xüsusi qeyd etmək lazımdır. Müharibədə hər iki tərəf silahlı olduğundan insan itkiləri qaçılmaz olur. Əlində silah olan boylandığı rəşadət zirvəsindən daha mənalı, dəyərləri yaşamaq üçün bizləri Vətəni, torpağı sevməyə səslenir. Etibarlı, sədəqətli həyat yoldaşı, yadigar qoymuş iki qız uşağı isə tutduqları saf əməllərlə Ramilin qalxlığı zirvəyə sanki bir şərəf qatırlar...

Zəfer Orucoglu, AJB üzvü



Vətən torpaqlarının hər qarışının qısasını yağıdan almaq məqsədilə 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Raket və Artilleriya Qoşunları və Artilleriya ixtisasına daxil olur. Hər şeyi xalqına, Vətənə gərək olmaq eşqi, yanğısı ilə öyrənir. 26 iyun 2006-ci ildə həmin təhsil ocağını mükəmməl biliyiklə başa vurur. 2007-ci ildə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyətlə bitirərək Müdafiə nazirinin əmri ilə leytenant hərbi rütbəsi verilərək Mingəçevir şəhərində "N" sayılı hərbi hissəyə göndərilir.

Vətən sevgisi kiçik yaşlardan Ramilin həyatına daxil olur. 18 yaşına çatanda elini, yurdunu həqiqi məhəbbətə sevən vətəndaş olduğu aydın görünür. Lerikli balası canına yağı dadanmış yurd yerlərinin taleyi biganə qala bilmir. Odur ki, çətin məqamda, odlar yurdı, müdrikələr beşiyi, varlığına ürəkdən tapındığı doğma Azərbaycanına sıpər olmaq üçün hərbiçi peşəsini seçir. Düşmən tərəfindən işğal edilən

sevdiyi doğma Azərbaycana ləy-



Ərdoğanın İrana səfərinin hədəfi... - Alam Saleh

Düşünürəm ki, bu iki ölkənin müzakirə edəcəyi mövzular müxtəlif və çoxsaylıdır. Bunlardan birinci iqtisadi əlaqələr, xüsusən də İranın Türkiyəyə qaz ixracı ilə bağlıdır. Tərəflər arasında mövcud olan müqavilə 2026-ci ildə başa çatacaq, ona görə də yaxın bir neçə ildə qaz ixracı ciddi formada müzakirə olunmalıdır.

"Unikal" xəbər verir ki, bu sözləri Axar.az-a Avstraliya Milli Universitetinin Ərəb və İsləm Araşdırma Mərkəzinin mütəxəssisi, Britaniya Yaxın Şərqi Araşdırma Cəmiyyətinin Şura üzvü doktor Alam Saleh Türkiye Prezidentinin İrana planlaşdırılan rəsmi səfəri haqda danışarkən deyib.

Onun sözlərinə görə, ikinci əsas mövzu Əfqanistanda baş verənlər olacaq:

"Çünki bu, həm İrani, həm də Türkiyəni yaxından narahat edən bir nüansdır. Suriya məsələsi digər bir mühüm məsələdir, xüsusilə Türkiyənin İdlibdəki hazırlı mövqeyi İrani, Rusiyani və Dəməşqi narahat edir. Nəhayət, əlbette ki, iki ölkənin bir çox ortaq tarixi, mədəni və siyasi maraqları və həll edilməli problemləri var. Ümumilikdə, bu səfər Cənubi Qafqazdakı sülhün bərqərar olunmasına kömək edə biləcək çox əhəmiyyətli, bir o qədər də maraqlı bir səfər olacaq", - deyə ekspert bildirib.

Saakaşvilinin vəziyyəti ağırdır

Həbsxanada olan və 48 gündür açlıq aksiyası keçirən Mixail Saakaşvilinin vəziyyətinin ağır olduğu bildirilir.

"Unikal" xəbər verir ki, xalq müdafiəçisi Nino Lomjaria tərəfindən yaradılmış mütəxəssis həkimlər qrupu paytaxt Tbilisidəki 18-ci Qldani həbsxanasına baş çəkib və Saakaşvilinin vəziyyətinin ağır olduğunu açıqlayıblar.

Açıqlamada bildirilir ki, Saakaşvili təcili olaraq ümumi xəstəxananın reanimasiya şöbəsinə köçürülməlidir.

Gülayə Mecd

Papikyan Bakıdan İravana gedən Muradovdan xahiş etdi

Rusiya Cənub Hərb Dairəsinin komandan müavini, general-leytenant Rüstəm Muradov İravan-da yeni müdafiə naziri Suren Papikyanla görüşüb.

"Unikal" Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermenistan mediası məlumat yayıb.

Görüşdə 16 noyabrda sərhəddə baş verən toqquşma müzakirə edilib, eyni zamanda, Azərbaycan Ordusunun əsir götürdüyü erməni əsgərlərin taleyi haqda fikir mübadiləsi aparılıb.

Papikyan əsirlərin qaytarılması, o cümlədən itkin düşən erməni əsgərlərin axtarışları üçün R.Muradovdan yardım xahiş edib.

Qeyd edək ki, Ermenistan MN 16 noyabr döyüşlərində 1 əsgərinin öldüyünü, 24-nün itkin düşdüyünü, 13-nün isə əsir götürdüyüünü rəsmən elan edib. 40-dan çox yaralı olduğu haqda iddialar da səslənir.

Rüstəm Muradov Bakıdan qaydarkən özü ilə itkin düşən 24 əsgərdən birinin meyitini də aparıb.

İravan Rusiyani şantaj edir, nəticəni görəcək - Korotçenko

Ermənistan Tehlükəsizlik Şurası katibi Armen Qriqoryanın "əgər Rusiya Ermənistana yardım etməsə, onda İravan başqa variyantlar axtaracaq" sözü tama-mılə siyasi şantajdır.

"Unikal" bu sözləri Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

"Aydındır ki, Ermənistan tərəfi NATO və Fransı dənizdə tutur. Necə deyərlər, bayraq öz əllərindədir", - həmsəhəbətimiz bildirib.

Korotçenkonun sözlərinə görə, beynəlxalq hüquq nöqtəyi-nəzərindən Rusiya və ya KTMT-nin Ermənistən-Azərbaycan sərhədindəki situasiyaya hər hansı müdaxiləsi üçün heç bir əsas yoxdur:

"Çünki Ermənistan və Azərbaycan arasında dəqiq sərhəd xətti hələ



müəyyən edilməyib. Və bu sərhəd ona görə dəqiqləşməyib ki, Paşinyan bir ildə artıqdır dövlət sərhədinin delimitasiya və demarkasiya prosesini praktik olaraq ignor edir.

Bu mövzuda Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə Ermənistana öz vəsitiçiliyini təklif edib. Azərbaycan bu-

na razıdır. Amma hətta bu il noyabrın ilk ongönlüyündə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammiti ona görə baş tutmadı ki, Paşinyan görüşə gəlməkdən imtina etdi".

İmtinanın səbəbine gelincə, ekspertin fikrincə, Ermənistan baş nazirinə sammitdə sual verəcədlər ki, bir il boyunca üçtərəfli bəyanatın yerinə yetirilməsi istiqamətdən sən nə iş görmüsən?

"Faktiki olaraq Paşinyan, sərhədin delimitasiya və demarkasiyası da daxil olmaqla, heç bir iş görməyib. Ona görə də Ermənistan tərəfinin Rusiyani şantaj etməsi, Rusiya və KTMT-ni tərk edəcəkləri hədəsi və hansısa Qərbe dəstək üçün gedəcəkləri - öz işləridir. Görək, Rusiya ilə müttəfiq münasibətlərini pozandan sonra Ermənistan öz problemini necə çözəcək", - ekspert vurğulayıb.

"Ermenistanda revanşistlər hakimiyyətə gələ bilər" - Georgi Kunadze

Rusyanın Belarus-Poşta sərhədindəki münaqişəyə cəlb olunduğunu nəzərə alsaq, o inди Ermənistan-Azərbaycan sərhədindəki hadisələrin hayında deyil. Üstəlik, bir qədər pragmatik danışsaq, ya da kobud ifadə et-sək, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tam həll olunmasında Rusyanın marağının konkret nədən ibarət olduğunu başa düşə bilmirəm".

Bu sözləri AzVision.az -a Rusiya xarici işlər nazirinin keçmiş müavini, Rusiya Federasiyasının Koreya Respublikasındaki keçmiş səfəri Georgi Kunadze deyib.

- Necə düşündürsünüz, Ermənistanda revanşist qüvvələr hakimiyyətə gələ bilərmi?

- Ermənistanda daxili vəziyyət im-

manent qeyri-sabitliklə xarakterize olunur. Ona görə də, Ermənistanda hansı qüvvələrin "revanşist" sayılmasından asılı olmayaraq, ehtimal olunan variantların heç birini istisna etməzdim.

- Bakı ilə İravan arasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlərin həlli çoxmu vaxt aparacaq?

- Ermənistən-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həlli ilə bağlı heç bir illüziya olmamalıdır.

- Sərhəddə vəziyyət gərginləşən kimi İravan 1997-ci ildə imzalanmış ikitorəfi razılaşmanın əsas tutaraq, müdafiə üçün Moskvaya müraciət etdi. Belə müraciətlərə necə baxılır?

- Razılığa gələn tərəflərdən biri - inди halda Ermənistən müqaviləye



istinad edərək, təcavüzdən müdafiə üçün digərine - inди halda Rusiyaya müraciət etdi, sonuncu təcavüz faktını müstəqil şəkildə müəyyən etmək hüququnu özündə saxlayır. Bu, tələsik qərarları nəzərdə tutmayan standart təcrübədir, çünki dəyərləndirmələrdə hər hansı səhv baha başa gələ bilər.

"Koronavirus pandemiyası tezliklə bitəcək" - Qeyts

"Microsoft"un yaradıcısı Bill Qeyts bəyan edib ki, gələn ilin yayında koronavirus daha az təhlükəli olacaq.

Bu barədə o, iqtisadi forumda pandemiyanın mümkün inkişafı sənənarisi barədə danışarkən deyib. "Ye-

ni ştammlar ortaya çıxmasa, - bunu heç vaxt istisna etmək olmaz -, rəqəmlər mövsümi qripin göstəricilərindən də aşağı düşə bilər", Qeyts əlavə edib.

İş adamı vurğulayıb ki, indi bu barədə COVID-19-un qarşısının alınması və müalicəsində müasir üsulla-

İspaniya Türkiyənin Avropa İttifaqında olmasının tərəfdarıdır

Türkiyə-İspaniya hökumətlərə-rası sammitində iştirak etmək üçün Ankaraya səfərə gələn İspaniyanın baş naziri Pedro San-ces iki dövlət arasında müna-qibətlərin qeyri-adi səviyyəyə yüksəldiyini bildirib. Bu barədə "TRT Haber" məlumat yayıb.

AzVision.az "TRT Haber"ə istina-

dən xəber verir ki, Pedro Sanches İspaniyanın Türkiyənin Avropa İttifaqının üzü olmasını istədiğini bildirib. Çünkü Türkiyə Avropa İttifaqının yalnız qonşusu yox, həm də müttəfiqidir.

İki ölkə arasında ticaret dövriyyəsinin həcmində toxunan İspaniyanın baş naziri bu göstəricinin son illər ərzində əhəmiyyəti dərəcədə artdığını

deyib.

- Biz kapital yatırımlarının həcmini artırımızıq. Hazırda Türkiyədə 600-dən çox İspan şirkəti fəaliyyət göstərir. Koronavirus epidemiyası hər iki ölkənin iqtisadiyyatına təsir etse də, biz kommersiya əməkdaşlığının əvvəlki səviyyəyə qayıtmasını istəyirik, - Pedro Sanches qeyd edib.

Fərid Qayıbov: "Hər bir günün xoş xatıralarla dolu olacağına inanıram"



Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Tədbir iştirakçı ölkələrin paradi ilə başlayıb. Ardınca Azərbaycan yarışda temsil edəcək yeganə gimnast Mixail Malkin yarışa qatılan idmançılar adından ədalet prinsiplerine sadıq qalacaqları ilə bağlı and içib.

Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, ölkəmiz müxtəlif idman növləri üzrə yarışların uğurlu təşkilatçısı kimi tanınıb: "Bu tədbirlər arasında gimnastika yarışları xüsusi yer tutur. Azərbaycan batut gimnastikası üzrə dünya çempionatına ilk dəfə ev sahibliyi etse də, bu, gimnastika üzrə Bakıda keçirilən dördüncü dünya bi-

rinciliyidir. Azərbaycanda fəaliyyət göstəren müasir idman qurğularında şərait, təşkilatlılıq təcrübəsi və xalqımıza məxsus qonaqpərvərlik tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilir. Əziz idmançılar, bu yarış meydanı növbəti dörd gün ərzində sizin ixtiyarınızdadır. Buraya toplaşmış hər kəs - məşqçilər, hakimlər, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmiləri, Texniki Komitəsinin üzvləri sizin möhtəşəm çıxışlarınızı dəyərləndirməyə hazırlıdır. Hamınıza yarışlarda uğurlar arzulayıram. Bakıda keçirəcəniz hər bir günün məraqlı və xoş xatırələrle dolu olacağına inanıram".

FIG-in prezidenti Morinari Vatanabe 35-ci dünya çempionatında ye-

ni ən yaxşı idmançıların yüksəlşini izleyəcəklərinə ümidi var olduğunu, dünya çempionatı üçün Bakıya yeni-dən səfər etməkdən məmənnunluğunu qeyd edib: "Bu möhtəşəm məkanda bir çox dünya çempionatları təşkil edilib. Amma batut gimnastikası üzrə mundial ilk dəfə Bakıda baş tutur. Yarışı ərsəyə getirmək üçün zəhmət çəkdiklərinə, bu böyük tədbir üçün bize mükəmməl şərait yaratdıqlarına görə Azərbaycan Gimnastika Federasiyasındaki dostlarımıza təşəkkür etmək isteyirəm. Deyə bilərik ki, 2021-ci il tərəqqi ilidir. Üç ay əvvəl Olimpiya Oyunlarını keçirdik, indi isə dünya çempionatında iştirak edirik. İki böyük çempionun yanımızda olması bizi çox qürurlandırır. Bunlar Kanadadan Karen Kokbörn və Fransadan Devid Martindir. Onlar bu yarışın batut gimnastikası üzrə sefirləridirlər. Bütün yarış iştirakçılarına uğurlar arzulayıram və batut gimnastikası üzrə 35-ci dünya çempionatını açıq elan edirəm".

Ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbir bədii hissə ilə yekunlaşdırıb.

Qeyd edək ki, noyabrın 21-dək davam edəcək yarışda 33 ölkədən 300-dək gimnast mübarizə aparrı. Batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə qaliblər müəyyənləşəcək. Komanda çoxnövülüyü, həmçinin hər növ üzrə komanda hesabında qaliblər müəyyənləşəcək. Çempionatın ilk iki günündə təsnifat, sonuncu iki günündə isə finallar keçirilecek.

Nikola Yurçeviç: "Qrupda sonuncu olmaq Azərbaycan yığmasının hazırkı reallığıdır"

"Təəssüf ki, qrupda sonuncu olmaq Azərbaycan yığmasının hazırkı reallığıdır. Bunu qəbul etmək lazımdır".

Bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç deyib.

Xorvatiyalı mütəxəssis yığmamızın DÇ-2022-dəki çıxışı və hazırkı durumunu dəyərləndirib: "Azərbaycan yığmasının indiki futbolcuları pis deyil. Amma İrlandiya və Lüksemburq oyunçuları daha yaxşıdır. Belə deyək ki, sizinkilər yaxşı, digərləri daha yaxşıdır. Serbiya və Portuqaliya isə möhtəşmdir. Fərq də budur".

Yurçeviç Azərbaycan yığmasının qrupda cəmi 1 xal artıq toplayardı. Əgər güclülərlə rəqabət aparmaq istəyirsə, daha çox artırılsız. Azərbaycan futbolcuları Avropaya getməlidir. Beynəlxalq təcrübəli daha çox oy-



Marino və ya Cəbəllütəriq olsayıdı, Azərbaycan 6 xal artıq toplayardı. Əgər güclülərlə rəqabət aparmaq istəyirsə, daha çox artırılsız. Azərbaycan futbolcuları Avropaya getməlidir. Beynəlxalq təcrübəli daha çox oy-

unçunuz olmalıdır. Daimi beynəlxalq təcrübəyə yalnız "Qarabağ"ın bir neçə futbolcusu malikdir. Səviyyəni yalnız bu yolla artırmaq olar".

"Azerisport" a müsahibə verən Yurçeviç xəlefİ Canni de Byazinin tənqid olunmasına da münasibət bildirib: "Düşünmürəm ki, bu nəticələr onun işinin bəhrəsidir. Daha artığını deyim. O, bunda heç günahkar deyil. De Byazi yaxşı məşqçidir. Yığmaya yerli və ya xarici məşqçinin getirilməsi sualının cavabını bilmirəm. Ümid edirəm ki, AFFA düzgün qərar verecək. Qarşıda Millətlər Liqası var. Ənənəvi olaraq Azərbaycanın burada şansı daha çoxdur. Burada yaxşı nəticə göstərmək üçün real şans var. Niyə də birinci yer üçün mübarizə aparılmasın".

"Neftçi" "Fənərbaxça"nın hücumçusunu istayır

"Neftçi" Türkiyədən icarə əsasında gənc futbolcu getirmək layihəsinə davam etdirmək niyyətindədir.

Apasport.az saytının əldə etdiyi məlumatə görə, Mert Çelikin performansından məmənnun qalan "ağ-qalar" qardaş ölkədən daha bir oyunçuya elçi düşüb. Paytaxt təmsilçisi bu dəfə "Fənərbaxça"nın hücumçusu Serhat

Ahmetoğlu ile maraqlanır. "Sarı-lacivədlilər"in yetirməsi olan 19 yaşlı forward hərəkətə icarə əsasında Super Liqanın digər təmsilçisi "Fatih Karagümrük"ün formasını geyinir. Yay fasiləsində "Fatih Karagümrük"ə birillik icarəyə verilən Serhat cari mövsümü Super Liqanın cəmi 3 matçında meydana çıxıb. Bu isə futbolçusunu oyun praktikası toplaması üçün İstanbulun digər

komandasına göndərən "Fənərbaxça" rəhbərliyini narahat edir. "Neftçi" Türkiyənin U-15 və U-18 yığmalarında oynamış Ahmetoğlunu icarəyə götürməyi nəzərdən keçirir.

Qeyd edək ki, "Neftçi" ötən il Mert Çelikin "Başakşəhər"dən icarəyə götürüb. İcarə müddəti mövsümün sonuna qədər olan 21 yaşlı müdafiəçi arṭıq Azərbaycan millisinə çağırılır.

Depay "onluq"dan kənar qaldı

Milli komandada bir il ərzində ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) siyahısında Vivyan Vudvord başçılıq edir.

İngiltərə yığmasının sabiq futbolcusu 1909-cu ildə milli forması ilə 25 qol vurub. 1954-cü ildə 23 dəfə fərqliən macaristanlı Şandor Koçış 2-cidir. İranlı Əli Da-e 1996-ci ildə 22 dəfə rəqib qapılara yol tapıb.

Qeyd edək ki, 2021-ci ilin ən yaxşı bombardırı olan Memfis Depay sıralamada 20-ci yerə şərkdir. Niderlandlı 17 qola imza atıb.

Bir ildə ən çox qol vuran "10-luq"

1. Vivyan Vudvord (İngiltərə) - 25 (1909)
2. Şandor Koçış (Macaristan) - 23 (1954)
3. Əli Daei (İran) - 22 (1996)
4. Vivyan Vudvord (İngiltərə) - 21 (1908)
5. Başar Abdullah (Küveyt) - 21 (2000)
6. Kərim Bagırı (İran) - 20 (1997)
7. Əli Daei (İran) - 20 (2000)
- 8-9. Yasem Al-Huvaidi (Küveyt) - 19 (1998)
- 8-9. Ali Mabhat (BƏƏ) - 19 (2019)
10. Romario (Braziliya) - 19 (1997)

"Qarabağ"la oyunda zədaləndi, "Qarabağ"la matça sağaldı

Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Omoniya"nın bir futbolçusu zədəsini sağaldıb.

Apasport.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, fransız yarımmüdafiaçı Erik Boteak arṭıq məşqlərə qayıdır.

Qrup mərhələsinin II turunda "Qarabağ"la ev matçında (1:4) zədələnən 34 yaşlı futbolçu həftəsonu Kipr çempionatının X turunda "Aris"le görüşdə məşqçilər korpusunun sərəncamında olacaq. Boteak noyabrın 25-də Azərbaycan təmsilçisine qarşı V tur matçında da iştirak edə biləcək.

Əvəzində kapitan Yannis Kusulos və qapıcı Fabiano zədədən əziyyət çekir. Onlar hələ də məşqlərdə iştirak etmirlər.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də start götürəcək. Hazırda təmsilçimiz 10 xalla H qrupuna liderlik edir.

"Latsio" İmmobilesiz qaldı

İtaliyanın "Latsio" klubu itki ilə üzləşib.

Çiro İmmobile zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

Hücumçu Avropa Liqasının V turunda meydana çıxmayaq. Çiro "Lokomotiv"ə qarşı forma geyinməyəcək. İtaliya millisinin düşərgəsində xəsərət alan oyunçu bərpa prosesi keçir. Matç noyabrın 25-də Moskvada baş tutacaq.

Qeyd edək ki, 31 yaşlı hücumçu cari mövsüm 15 matçda 11 qol vurub.

"Azərbaycanın futbol görüntüsü yaxşı deyil"

"AFFA-dan mənimlə heç kim təmasa keçməyib. Türkiye mətbuatında yazılınlar həqiqəti əks etdirmir".

Bunu apasport.az saytına açıqlamasında adı Azərbaycan millisinin baş məşqçi postuna hallanan Samet Aybaba deyib.

Qardaş ölkə mediası AFFA-nın 66 yaşlı mütəxəssislə anlaşıdığını yazsa da, Aybaba bunu təkzib edib. Bununla belə, o, yığmamızda işləməyə müsbət yanası: "Təbii ki, təklif olsa, oturub danışmaq lazımdır. Azərbaycan bizim də ölkəmizdir".

Son olaraq "Adana Demirspor"u çalışdırılan Samet Aybaba millimizin hazırkı durumundan da bəhs edib: "Düzu, Azərbaycanın futbol görüntüsü heç də yaxşı deyil. Yığma komandanın dünya çempionatının seçmə mərhələsindəki nəticələrini biz də izleyirdik. Cox çalışmaqla vəziyyəti düzəltmək lazımdır".

Qeyd edək ki, Azərbaycan millisinin hazırkı baş məşqçisi Canni de Byazinin müqavilə müddəti ayın sonuna qədərdir.